

2308_Az_Əyanii_Yekun imtahan testinin sualları

Fənn : 2308 Ehtiyatların idarə edilməsi

1 Müəssisə ehtiyatlara optimal investisiya səviyyəsini müəyyən etmək üçün ziddiyyətli tələblərlə qarşılaşır.

- 3.0
- 4.0
- 6.0
- 2.0
- 5.0

2 Müştərilərin ünvanına yüklerin təcili göndərilməsi ilə bağlı xərclər:

- əlavə xərclərdir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların saxlanması çəkilən xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- malların saxlanması çəkilən xərclərə qismən aiddir

3 Malların müştərilərin ünvanlarına yüklənib qismən göndərilməsi ilə bağlı xərclər:

- malların saxlanması çəkilən xərclərə qismən aiddir
- yolveriləndir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- ehtiyatların saxlanması çəkilən xərclərə aiddir

4 İtirilmiş müştərilər:

- şərtidir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- malların saxlanması çəkilən xərclərə qismən aiddir
- ehtiyatların saxlanması çəkilən xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil

5 Satış həcmının itirilməsi:

- ehtiyatların saxlanması çəkilən xərclərə aiddir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- şərtidir
- malların saxlanması çəkilən xərclərə qismən aiddir

6 Materialların olmaması nəticəsində yaranan vaxtından artıq iş –

- malların saxlanması çəkilən xərclərə qismən aiddir
- şərtidir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların saxlanması çəkilən xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil

7 İstehsal vaxtının itirilməsi –

- ehtiyatların saxlanması çəkilən xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- şərtidir

- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- malların saxlanmasına çəkilən xərclərə qismən aiddir

8 Mal alıştı predmetinin dəyəri asılı ola bilər

- sifarişlərin yerləşdiyi ilin dövründən
- bir sifariş üzrə mal alıştı predmetinin miqdərindən
- gəlirin səviyyəsindən
- sifarişin ümumi dəyərindən
- ilin dövrlərindən

9 Sifarişlərin tərtibatına çəkilən xərclər

- tədavül xərcləri
- yüklərin qəbuluna çəkilən xərclər
- sifarişlərin tərtibatı üzrə çəkilən idarə xərcləri
- idarə xərcləri
- nəqliyyat xərcləri

10 Ehtiyatların saxlanması xərcləri

- ehtiyatların dəyərinin düşməsi
- ehtiyatlarda investisiyalasdırılan kapitalın dəyəri
- sigorta xərcləri
- anbar xərcləri
- vergi və sigorta

11 Ehtiyatlara çəkilən xərclərin strukturuna aiddir

- ehtiyatların saxlanması xərcləri
- mal alıştı predmetinin dəyəri
- istehsal xərcləri
- sifarişlərin tərtibatı xərcləri
- ehtiyatlar olmadıqda yaranan xərclər

12 Ehtiyatlar olmadıqda xərclər

- istehsal xərclərinə aiddir
- xərclərin strukturuna qismən aiddir
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna aid deyil

13 Ehtiyatların saxlanması xərcləri –

- xərclərin strukturuna aid deyil
- xərclərin struktur növlərindən biridir
- istehsal xərclərinə aiddir
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin strukturuna qismən aiddir

14 Sifarişlərin tərtib olunması xərcləri –

- dövriyyənin tərkibinə aiddir
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna aid deyil
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin strukturuna qismən aiddir

15 Mal alışının predmeti

- gəlirin tərkibi
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna aid deyil
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin strukturuna qismən aiddir

16 Hansı nəzarət sistemindən istifadə edilməlidir ki, bu

- istehsal üçün problem yaratmasın
- həlli vacib olan problemdir
- həlli əhəmiyyət kəsb etmir
- həlli olmayan problem olsun
- həlli qeyri-mümkün olan problemdir

17 Sifarişlər qəbul edilərkən bu,

- həlli qeyri-mümkün olan problemdir
- həlli vacib olan problemdir
- istehsal üçün problem yaratmasın
- həlli olmayan problem olsun
- həlli əhəmiyyət kəsb etmir

18 Nə qədər sifariş verilməlidir ki, o

- həlli əhəmiyyət kəsb etmir
- həlli qeyri-mümkün olan problemdir
- həlli olmayan problem olsun
- istehsal üçün problem yaratmasın
- həlli vacib olan problemdir

19 Elə məhsulları anbarda saxlamaq olar ki, o

- həlli əhəmiyyət kəsb etmir
- həlli qeyri-mümkün olan problemdir
- elə problemdir ki, onun həlli vacibdir
- istehsal üçün problem yaratmır
- həlli mümkün olmayan problemdir

20 İstehsalın bir mərhələsindən digər mərhələsinə hərəkət edən ehtiyatlar bir müəssisə çərçivəsində təsnifləşdirilə bilər

- qeyri-tranzit ehtiyatları
- tranzit ehtiyatları
- istehsal ehtiyatları
- vasitəçilərin ehtiyatları
- rəqiblərin ehtiyatları

21 Malgətirənlərin seçilməsi

- vacibdir
- ehtiyatların səviyyəsinə qismən təsir edir
- ehtiyatların səviyyəsinə təsir etmir
- ehtiyatların səviyyəsinə təsir edir
- əhəmiyyət kəsb etmir

22 İstehsalın yerləşməsi

- ehtiyatların kəmiyyətinə təsir edir
- ehtiyatların səviyyəsinə təsir edir
- ehtiyatların səviyyəsinə təsir etmir
- ehtiyatların səviyyəsinə qismən təsir edir
- əhəmiyyət kəsb etmir

23 Malların daşınmasının uçotu

- malların saxlanması səbəbidir
- ehtiyatların yaradılmasının yeganə səbəbidir
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- ehtiyatların yaradılması səbəbinə aid deyil

24 Tələbin və malgöndərmənin gözlənilən dəyişməsinin təmin edilməsi

- ehtiyatların yaradılması səbəbinə aid deyil
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- tranzit daşımaların səbəbidir
- ehtiyatların yaradılmasının yeganə səbəbidir

25 Qənaətli istehsalın və tədarükün uçotu

- ehtiyatların yaradılmasının yeganə səbəbidir
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılması səbəbinə aid deyil
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- tranzit daşımaların səbəbidir

26 Qeyri-müəyyənlilikdən müdafiə

- ehtiyatların yaradılmasının yeganə səbəbidir
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılması səbəbinə aid deyil
- tranzit daşımaların səbəbidir

27 Tamamlanmamış istehsal ehtiyatları istehsalçını ayırrı

- peşəkarlardan
- mütəxəssislərdən
- vasitəcilərdən
- istehsalın müxtəlif mərhələlərindən
- alıcını malgöndərəndən

28 Hazır məhsul ehtiyatı istehsalçını ayırrı

- alıcılardan
- istehlakçılardan
- peşəkarlardan
- işçilərdən
- mütəxəssislərdən

29 Xammal ehtiyatı istehsalçını ayırrı

- peşəkarlardan
- mütəxəssislərdən
- malgöndərənlərdən

- alıcılarından
- işçilərdən

30 Malların çatdırılması vaxtı ola bilər

- təsadüfi olmayan müddətdə
- təsbit edilmiş və ya təsadüfi müddətdə
- yalnız təsbit edilmiş müddətdə
- yalnız təsadüfi müddətdə
- təsbit edilməmiş və təsadüfi olmayan müddətdə

31 Adətən tələb hesab edilir –

- dəyişməz kəmiyyət
- təsadüfi kəmiyyət
- nisbi kəmiyyət
- daimi kəmiyyət
- mütləq kəmiyyət

32 Ehtiyatların idarə edilməsi nəzəriyyəsi

- anbar dövriyyəsini yerinə yetirir
- istehsal proseslərinin tənzimlənməsi metodlarını göstərir
- istehsalın əsaslı təhlilini göstərir
- istehsal məqsədlərinin texniki təhlilini göstərir
- ehtiyatların tənzimlənməsi məqsədi ilə özündə təhlil metodlarını birləşdirir

33 İstehsal ehtiyatları

- anbar dövriyyəsini yerinə yetirir
- hər hansı bir funksiyani yerinə yetirmir
- istehsalın fasılısızlığını təmin etmək funksiyasını yerinə yetirmir
- geniş istehsal prosesinin fasılısızlığını təmin etmək funksiyasını yerinə yetirir
- istehsalın qaydaya salınması funksiyasını yerinə yetirir

34 İstehsal ehtiyatları

- vaxtkeçmiş məhsul
- satılan texnikanın məcmusu
- texniki kütlənin məcmusu
- istehsal prosesində istifadə üçün nəzərdə tutulan istehsal kütlələrinin məcmusu
- rəqiblərin bazar üçün planlaşdırıldığı məhsul

35 İstehsal ehtiyatlarıdır –

- planlaşdırılmış məhsul
- satılan texnikanın məcmusu
- texniki kütlənin məcmusu
- istehsal kütləsinin məcmusu
- planlaşdırılmamış məhsul

36 Ehtiyatların yaradılmasında məqsədi –

- mövsümi ehtiyatın yaradılması
- müəyyən sahələrin təşkil edilməsi
- xüsusi sahələrin yaradılması
- müəyyən bufer yaradılması
- mal partiyalarının böydülməsi

37 Ehtiyatlar özündə əks etdirir

- hazır məhsulları və tamamlanmamış istehsalı
- xammal və hazır məhsulları
- xammal və tamamlanmamış istehsalı
- xammal, tamamlanmamış istehsal və hazır məhsulları
- tranzit daşımaları

38 Ehtiyatların optimal idarə edilməsində nəzərdə tutulan siyasetdir –

- tranzit daşımaları əlaqələndirir
- təchizatın müəyyən cəhətlərinin əlaqələndirilməsi
- yalnız anbarda ehtiyatların optimallaşdırılması
- ehtiyatların anbarda optimallaşdırılması deyil, həm də bütün cəhətlərin əlaqələndirilməsi
- təchizatın bütün cəhətləri əlaqələndirilir

39 Lagistik fəaliyyətdən başqa mal-material ehtiyatlarının idarə edilməsi ola bilər

- menecmentdən
- yalnız marketinq cəhətdən
- yalnız maliyyə cəhətdən
- maliyyə və marketinq cəhətdən
- yalnız mədəni cəhətdən

40 Ehtiyatların idarə edilməsi və onun optimallaşdırılması məşğul olmağa imkan verir

- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasıyla
- digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmasıyla
- original variantların yaranmasına baxmayaraq
- dar ixtisaslaşdırılmış və geniş miqyaslı fəaliyyətlə
- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasına baxmayaraq

41 Ehtiyatların idarə edilməsi və onun optimallaşdırılması məşğul olmağa imkan verir

- original variantların yaranmasına baxmayaraq
- digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmasıyla
- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasıyla
- digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmamasıyla
- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasına baxmayaraq

42 Müəssisə istehsal proseslərinin idarə edilməsini həyata keçirir

- mütəmadi
- fasılələrlə
- dövri olaraq
- fasılısız fəaliyyəti təmin etmək məqsədi ilə
- vasitəçilərin iş qrafikini dəqiqləşdirmək məqsədi ilə

43 Ehtiyatların idarə edilməsi əsasən təsir edir

- nəqliyyat xidmətinə
- kənd təsərrüfatına
- istehsalın yenidən silahlanmasına
- maliyyə
- təmir xidmətinə

44 Ehtiyatların idarə edilməsi əsasən təsir edir

- tədrisə

- nəqliyyat xidmətinə
- təmir xidmətinə
- marketinqə
- istehsalın yenidən silahlanmasına

45 Ehtiyatların idarə edilməsi əsasən təsir edir

- istehsala
- istehsalın yenidən silahlanmasına
- təmir xidmətinə
- nəqliyyat xidmətinə
- elmə

46 Ehtiyatlar –

- reklam elementidir
- böyük həcmdə kapital tələb etmir
- rəqabətin stimullaşdırılması elementidir
- böyük həcmdə kapital tələb edir
- işçi qüvvəsi tələb edir

47 Ehtiyatların idarə edilməsi –

- istehsalın əsas funksiyasıdır
- marketinq kompleksinin elementidir
- menecmentin əsas funksiyası deyil
- idarəetmənin əsas funksiyasıdır
- reklam elementidir

48 Ehtiyatların idarə edilməsində həll olunan problemlər

- nə vaxt sifariş verilməlidir
- nə qədər sifariş verilməlidir
- sifarişin qeyri-müəyyən olunması
- hansı məhsulu anbarda saxlamaq lazımdır
- hansı nəzarət sistemindən istifadə edilməlidir

49 Ehtiyatların idarə edilməsində əsas problemlərdən biridir

- satışı təkmilləşdirməli
- işə kimin qəbul edilməsi
- istehsal nizam-intizamı
- nə qədər sifariş vermək lazımdır
- istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli

50 Ehtiyatların idarə edilməsində həlli tələb olunan ən mühüm problemlərdən biridir

- satışı artırımlı
- işə kimi qəbul etməli
- istehsaldan hansı çeşidi çıxarmalı
- anbarda hansı məhsulu saxlamalı
- istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli

51 Ehtiyatların yaradılmasının səbəbləri bunlardır

- yüksək məhsul maliyyəsinin uçotu
- tədarük
- qənaətcil istehsalın uçotu
- qeyri-müəyyənlikdən qorunmaq

- tələb və təklifin gözlənilən dəyişməsinin qorunması

52 Ehtiyatların yaradılmasının əsas səbəbləri ... bərabərdir

- 6.0
- 5.0
- 3.0
- 4.0
- 2.0

53 İstehsal baxımından ehtiyatların səviyyəsi istehsalın effektivliyi üçün ... olmalıdır

- tam yüksək
- yüksək
- aşağı
- kifayət qədər
- yalnız yüksək

54 Ehtiyatların aşağı səviyyədə olması daha yaxşıdır

- menecment baxımından
- maliyyə və marketinq baxımından
- marketinq baxımından
- maliyyə baxımından
- yalnız marketinq baxımından

55 Satış həcminin artırılması üçün yüksək səviyyədə ehtiyatların olması lazımdır

- menecment baxımından
- maliyyə və marketinq baxımından
- maliyyə baxımından
- marketinq baxımından
- yalnız maliyyə baxımından

56 İstehsal ehtiyatlarının idarə edilməsi bu sahələr üçün daha aktualdır

- emal sənayesi
- kənd təsərrüfatı müəssisələri və emal sənayesi
- ticarət və kənd təsərrüfatı müəssisələri
- tikinti, ticarət və kənd təsərrüfatı müəssisələri
- ticarət müəssisələri və emal sənayesi

57 Ehtiyatların idarə edilməsi biznesin bütün sahələrinə təsir edir ki, bura xüsusi olaraq aiddir

- kənd təsərrüfatı
- təmir xidməti
- nəqliyyat xidməti
- istehsal, marketinq və maliyyə
- istehsalın yenidən qurulması

58 Texnoloji xidmətin vəzifəsidir:

- sənədlərlə iş
- mallarla və sənədlərlə texnoloji işlərin həyata keçirilməsi
- mallarla və sənədlərlə texnoloji işlərin hazırlanması
- bütün cavablar doğrudur
- mallarla və sənədlərlə texnoloji işlərin təkmilləşdirilməsi

59 Orta və kiçik anbarlarda ola bilər.

- beş mühəndis texnoloq
- iki texnoloq
- iki mühəndis
- bir mühəndis texnoloq
- iki mühəndis texnoloq

60 Liftin maşın, blok və şaxtasında

- müəyyən edilmir
- istənilən əşyani saxlamaq olar
- liftin istismarına aid əşyaları saxlamaq qadağan edilmir
- liftin istismarına aid olmayan heç bir əşya saxlamaq olmaz
- əşyaları saxlamaq bəzən ola bilər

61 Yük meydançasının dərinliyini

- müəyyən edilmir
- dəhlizin eninə uyğun müəyyən etmək olar
- təqribi müəyyən etmək olmaz
- dəhlizin enini nəzərə almadan müəyyən etmək olar
- təqribi müəyyən etmək olar

62 Yükboşaltma sahələrinin eni ola bilər.

- müxtəlif ölçüdə ola bilər
- liftin enindən az ola bilməz
- liftin enindən az ola bilər
- liftin enindən az olmamalıdır
- istənilən ölçüdə ola bilər

63 Yük liftlərinin qarşısı

- kabinetlər ola bilər.
- kabinetlərin olmasını nəzərdə tutur
- yükləmə-boşaltma meydançasını nəzərdə tutmur
- yükləmə-boşaltma meydançaları olmalıdır
- yükləmə-boşaltma meydançalarının olmasını nəzərdə tutur

64 Bir yükboşaltma yerində malların qəbulu üçün müəyyən edilmiş binanın sahəsi kv. metr hesablanır.

- 4.0
- 32.0
- 8.0
- 16.0
- 10.0

65 Yük saxlamaq üçün çardaqların yükboşaltma platformaları metr olmalıdır.

- 5.0
- 3.0
- 2.0
- 1.0
- 4.0

66 Avtomobil nəqliyyatı üçün yükləmə-boşaltma platformalarının eni metr olmalıdır.

- 2.5
- 3.5
- 2.0

- 42158.0
- 42189.0

67 Aztonnajlı avtomobilər üçün yükləmə-boşaltma platformalarının hündürlüyü metr olmalıdır.

- 3.0
- 1.4
- 1.0
- 0,6-0,8
- 2.0

68 Avtomobil nəqliyyatı üçün yükləmə-boşaltma platformalarının hündürlüyü metr olmalıdır.

- 1.3
- 2.0
- 1.0
- 1,1-1,2
- 2,1-2,2

69 Avtomobildən yüklerin boşaldılması və yüklənməsi üçün avtomobilin yük bortunun binanın yuxarı tavanı ilə ara məsafəsi metrdən az olmamalıdır.

- 1.0
- 2.0
- 0.5
- 0.8
- 3.0

70 Nəqliyyat vasitələrinin giriş qapısına daxil edilməsi zamanı rampalar arası meyillilik dərəcə olmalıdır:

- 7.0
- 4.0
- 2.0
- 5.0
- 6.0

71 Nəqliyyat vasitələrinin giriş qapısına daxil edilməsi zamanı rampalar arası məsafə metr olmalıdır:

- 5.0
- 3.0
- 2.0
- 1.5
- 4.0

72 Avtomobil nəqliyyatının yükboşaltma meydançasına arxa sürətlə qəbul edilməsində hərəkətin məhdudlaşdırılmaması üçün

- dolu vəqon olmalıdır.
- dirək olmamalıdır
- maneə olmamalıdır
- səki hamar olmalı və dirək olmamalıdır
- boş vəqon olmalıdır

73 Giriş yolları

- sərt örtüklü olmalıdır.
- möhkəm örtüyə malik olmalıdır
- hamar örtüyə malik olmamalıdır

- hamar və möhkəm örtüyə malik olmalıdır
- sərt örtüyə malik olmalıdır

74 Bəzi hallarda nəqliyyat təşkilatları çirklənmiş yük platformalarının təmizlənməsini

- qismən qəbul etməlidir.
- danışqsız həyata keçirilməlidir
- öz üzərinə götürmür
- qəbul etməlidir
- həvəslə qəbul etməməlidir

75 Yükləri qəbul edənlərin işçiləri yükü boşaltdıqdan sonra avtomobili və konteyneri mal qalıqlarından təmizləməsi

- məcburdur
- məcburi deyil
- ola bilər
- arzu olunandır
- bəzən məcburidir.

76 Malların avtomobilərdən boşaldılmasının və qəbulunun təmin edilməsi mal alanlar üçün

- bəzən məcburidir.
- ola bilər
- məcburi deyil
- məcburdur
- arzu olunandır

77 Yüklərin işlənməsinin lagistik prinsiplərinə aiddir:

- avadanlıqlardan optimal istifadə.
- yüklərin işlənməsinin tipik sxemləri
- avtomatlaşdırılma və mexanikləşdirmə
- bütün cavablar doğrudur
- avadanlıqların yeniləşdirilməsi

78 Müəssisələrdə işlənib hazırlanmalıdır:

- sənəd dövriyyəsinin sxemləri.
- texnoloji xəritə albomları
- anbarların biznes-proseslərinin albom modelləri
- bütün cavablar doğrudur
- təlimatlar

79 Əməliyyatların planlaşdırılması və hesablanması üçün zəruridir:

- orta statistik göstəricilərdən kənarlaşma.
- yüklerin təsnifat cədvəli
- hesablamalar üzrə ilkin məlumatlar
- bütün cavablar doğrudur
- yük axınlarının orta statistik əhəmiyyəti

80 Malların işlənməsi texnologiyası layihələşdirilərkən nəzərə alınmalıdır:

- yüklerin əsas xarakteristikasının təhlili.
- yük hacmlərinin dinamikasının təhlili
- yük hacmlərinin quruluşunun təhlili
- bütün cavablar doğrudur
- dinamikanın təhlili

81 Anbar parametrlərinin ölçüləri zonalarını əhatə edir:

- malların yüklenib yola salınması.
- malların qəbulu
- yükboşaltma
- bütün cavablar doğrudur
- malların saxlanması

82 Müəssisənin yükdaşıma xidməti ola bilər:

- ayrıca bir texniki şöbə ilə birgə olan şöbə.
- yalnız anbar strukturuna daxil olan şöbə
- yalnız struktur bölməsi
- ayrı bir şöbə və ya anbar strukturuna daxil olan şöbə
- maliyyə şöbəsi ilə birgə olan şöbə

83 Yükdaşıma xidmətində bəzən birliklər ola bilər.

- maliyyə şöbəsi üzrə.
- yalnız nəqliyyat vasitələri üzrə
- yalnız anbarlar üzrə
- nəqliyyat vasitələri və anbarlar üzrə
- kadrlar şöbəsi üzrə

84 Böyük həcmdə yüklər müəssisələrin ixtisaslaşdırılmış bölmələrinin olmasını tələb edir.

- vasitəçilər üçün
- müəssisə xaricində
- öz müəssisəsi daxilində
- müştərilər üçün.
- rəqiblər üçün

85 Malgöndərənlərdən malların ekspeditor tərəfindən kəmiyyətcə qəbulunda onun səlahiyyətini əhatə edir.

- dənəvər və maye yüklərin qəbulunu.
- meşə materiallarının qəbulunu
- malgöndərənlərdən malların anbara qəbul edilməsini
- bütün cavablar doğrudur
- metal prokatların qəbulunu

86 Mal alan müəssisələr malların keyfiyyət üzrə qəbulunda bilməlidir:

- ölçü vasitələrinin işlək vəziyyətdə olmasını diqqətdə saxlamalı.
- məhsulların vaxtında qəbulu üçün şəraitin yaradılmasını
- məhsulların düzgün qəbulu üçün şəraitin yaradılmasını
- bütün cavablar doğrudur
- təcrübə vasitələrinin işlək vəziyyətdə olmasını diqqətdə saxlamalı

87 Mal alan müəssisə qəbul edilən məhsulların dəqiq kəmiyyətini müəyyən etməlidir:

- bağların.
- qutuların sayının
- çəkisinin
- bütün cavablar doğrudur
- kisələrin

88 Malları kəmiyyət üzrə qəbul edən müəssisələr təşkilini bilməlidir:

- komissiya üzvləri üçün elə şərait yaradılmalıdır ki, onlar düzgün qaydaları bilsinlər.
- məhsulların vaxtında qəbulu üçün şəraitin yaradılmasını
- məhsulların düzgün qəbulu üçün şəraitin yaradılmasının təşkilini
- bütün cavablar doğrudur
- komissiya üzvləri üçün elə şərait yaradılmalıdır ki, onlar təlimatları bilsinlər

89 Ekspeditor xidmətinin əməkdaşları nəqliyyat infrastrukturunda yollarının buraxılış-gətirilmə imkanlarını bilməlidir.

- dəniz limanlarının
- nəqliyyat qovşaqlarının.
- yanalma yerlərinin
- çay limanlarının
- bütün cavablar doğrudur

90 Ekspeditor xidmətinin əməkdaşları bilməlidirlər:

- nəqliyyat üzrə konvensiyaları.
- beynəlxalq razılaşmaları
- bütün cavablar doğrudur
- nəqliyyat fəaliyyətinə aid olan qanunları
- normativ-hüquqi aktları

91 Ekspeditor xidməti təşkil edir

- nəqliyyat vasitələrinin axtarış tapılması ilə bağlı işləri
- yüklərin ünvana göndərilməsini
- mal daşınmasının optimallaşdırılmasını
- tələb olunmayan yüklərin reallaşmasını
- yüklərin axtarış tapılması ilə bağlı işləri

92 Ekspeditor xidməti nəqliyyat vasitələrinin fraxt edilməsini təşkil edir

- avtomobil
- dəniz və çay nəqliyyatı
- avianəqliyyat
- franko
- vaqon

93 Ekspeditor xidməti malların daşınmasını təmin edir

- eşalonla
- aviasiya və poçt xidməti ilə
- avtomobile
- dəmir yolu ilə
- dəniz və çay nəqliyyatı ilə

94 Qablaşdırma xidməti növbəti məsələləri həll edir

- anbara yerləşdirmədə yüklerin tamlığının qorunmasını
- qablaşdırma texniki tələblərin müəyyən edilməsini
- malların dozirovkasını
- markalanmaya texniki tələblərin müəyyən edilməsini
- malların göndərilməsində yüklerin tamlığının qorunmasını

95 Lagistika xidməti sigortalanmasını təmin edir

- işçilərin
- malların

- xammalın
- yüklerin
- avadanlıqların

96 Lagistika xidməti əlaqələndirir

- malların anbarda qəbulu-ötürülməsi
- malların anbardan yüklenib göndərilməsini
- malların anbara daxil olmasına
- yüklemə-boşaltma əməliyyatlarının həyata keçirilməsini
- dozirovkanı

97 Anbar xərcləridir

- istilik xərcləri
- tədavül xərcləri
- anbar sahəsinə görə ödəmələr
- enerji təchizinə görə ödəmələr
- su və kanalizasiya xərcləri

98 İstehsaldaxili lagistik sistemlərin texnoloji dövrüdür

- konveyer
- təchizat
- satış
- istehsal
- lagistika

99 Məhsulların satışı nəqletmədə əks etdirir

- qablaşdırmanın seçilməsini
- nəqliyyat növünün seçilməsini
- məhsulu
- müqavilənin bağlanması
- malgöndərənin seçilməsini

100 Malgöndərilməsində təchizat özündə əks etdirir

- ehtiyat hissələri
- materialları
- xammalı
- komplektləşdiriciləri
- nəqliyyatı

101 İddia xidməti növbəti məsələləri həll edir

- arbitraj qaydasında iddiaların ödənilməsinə nəzarətin təşkili
- iddia işlərinin və cavabların yoxlanmasının təşkili
- arbitrajlığı
- malların keyfiyyət və kəmiyyət üzrə qəbulu zamanı aktların tərtibi
- arbitraj qaydasında işlərin həlli qaydalarının təşkili

102 Dispetçer xidmətinin funksiyalarıdır

- işin həcminin icraçılar arasında bölüşdürülməsi
- malların qəbulu
- bölmələrin fəaliyyətinin operativ tənzimlənməsinin təşkili
- bölmələrin materialla, avadanlıqla və yüklemə-boşaltma vasitələri ilə təmin edilməsi
- yüksək göndərən və yüksəklənlər üzrə informasiyanın hazırlanması

103 Planlaşdırma və dispetçer işi üçün növbəti əməliyyat və proseslər yerinə yetirilməlidir

- malların saxlanması və yerdəyişməsi üçün ən qısa marşrutların tapılması
- dispetçer işinin keyfiyyətinin artırılması üçün kompüterləşdirmənin tətbiqi
- iş planı və qrafiklərin müəyyən edilməsi prinsiplərinin hazırlanması
- əməliyyatların yerinə yetirilməsi ardıcılığının və biznes-proseslər üçün normativlərin hazırlanması
- planlaşdırma işinin keyfiyyətinin artırılması üçün kompüterləşdirmənin tətbiqi

104 Yüklərin yerləşdirilməsi üçün nəqliyyat vasitələri arasında məsafənin eni ən azı ... metr olmalıdır

- 5.0
- 4.0
- 6.0
- 3.0
- 2.0

105 Yükləmə-boşaltma ərazisi təbii və süni işıqlandırmaya malik olmalıdır

- 0.4
- 0.2
- 20 %-dən çox
- 10 %-dən çox
- 20 %-dən az

106 Lagistik menecment yüklə bağlı əsas amilləri bilməlidir

- boş sahə
- vaxt
- hava məlumatı
- hərəkət
- say

107 Yükdaşımı xidmətinin rəhbəri

- yükləmə-boşaltma vasitələri üçün istehsal sahələrindən istifadə effektivliyini təmin etmək
- malların istehlak xassələrini
- lazım olan nəqliyyat vasitələrinin müəyyən edilməsi və sifarişlərin verilməsi
- yükdaşımı xidmətlərinə operativ nəzarətin həyata keçirilməsi
- mütəxəssisləri digər strukturlardan dəvət etmək

108 Yükdaşımı qaydalarına aiddir

- əmək məcəlləsinin əsasları
- yolda yüklerin qorunması qaydaları
- yükdaşımı planlarının müəyyənləşdirilməsi
- istehsalla bağlı xoşagəlməz halların izlənməsi qaydaları haqqında təlimat
- nəqliyyat növləri

109 Yükdaşımı xidmətinin rəhbəri bilməlidir

- texniki təhlükəsizlik qaydalarını
- yüklerin texniki xarakteristikasını
- metroloji işləri
- yükləmə qaydalarını
- çəki cihazlarına texniki xidməti

110 Yükdaşımı xidmətinin əsas funksiyalarıdır

- iş qrafikinin müəyyən edilməsi

- yüklemə texnologiyasını müəyyən etmək
- yükboşaltma işini müəyyən etmək
- yüklemə üçün lazım olan maşınların sayını müəyyən etmək
- sənədlərin rəsmiləşdirilməsi

111 Yükdaşımı xidməti müəssisələrdə təşkil edilir

- aqrar
- nəqliyyat
- sənaye
- emal, ticarət və s.
- tədarük

112 Malların qəbul komissiyasının sədri hazırlıq işlərini təşkil edir

- malların qəbul müddətini müəyyən etmək
- malların analizi üçün avadanlıqları hazırlamaq
- malların qəbulu vaxtı keyfiyyət dəyişmələrini müəyyən etmək
- əlverişli vaxtda mütəxəssisləri dəvət etmək
- malların qəbulu vaxtı kəmiyyət dəyişmələrini müəyyən etmək

113 Malları qəbul edən komissiyanın nümunəvi tərkibi

- sənədlərin işlənməsi ilə məşğul olan işçilər
- əmtəəşünaslar
- komissiya sədri
- malların çökilməsi, bükülməsi və qablaşdırılması üzrə işçilər
- keyfiyyət üzrə ekspertlər

114 Daxil olan malların qəbulu üçün fəaliyyət göstərən komissiyanın vəzifəsi

- istehsal rəhbərlərinə sərəncam vermək
- sıfahi rəhbərlik etmək
- sıfahi sərəncamlar vermək
- müəssisə üzrə əmlər vermək
- şöbə rəisiinin işlərinə nəzarət

115 Ekspeditor xidmətinin funksiyalarıdır

- malların yüklənməsi işinin təşkili
- malların daşınması ilə bağlı işlərin əlaqələndirilməsi
- yükdaşımaların təşkili
- nəqliyyat-texnoloji marşrutların texniki-iqtisadi əsaslandırılması
- malların boşaldılmasi işinin təşkili

116 Ekspeditor xidməti əməliyyatı arasında mühüm əhəmiyyət kəsb edir

- taraların, qablaşdırmanın yoxlanması
- markirovkanın yoxlanması
- malların qəbul olunması qrafikinin tərtibi
- malların yüklənməsi üçün əlverişli vaxtin və yerin müəyyən edilməsi
- mallar hazır olarkən qəbul komissiyasına məlumatın verilməsi

117 Ekspeditor xidməti işinin uğuru ... xidməti işçiləri ilə əməkdaşlıqdan asılıdır

- anbar
- lagistika
- sifarişçi və mal göndərənlə
- sürücülərin

- tədarük

118 Ekspeditor xidmətidir

- makler fəaliyyəti
- vasitəçi ilə istehsalçı arasındaki vasitəçilik
- istehsalçı ilə anbar arasında vasitəçilik
- mal göndərənlə anbar arasında vasitəçilik
- broker fəaliyyəti

119 Qablaşdırma xidmətinin tərkibində çalışır

- mühafizəçilər
- rəssamlar, qablaşdırıcılar
- çilingər, yükləyicilər
- qablaşdırıcılar, yükləyicilər, texnoloqlar
- dizaynerlər, texnoloqlar

120 Nəzarətçilər qrupuna aiddir

- standartlar və nümunələr xidməti
- sürücülər
- əmtəəşünaslar
- nəzarətçilər, laborantlar
- sınaq xidməti

121 Mal göndərilməsində mütxəssislər iştirak edir

- yükləyicilər
- nəzarətçilər
- anbardar
- növbə rəisi
- dispetçerlər

122 Saxlama xidməti nəzarət edir

- malların göndərilməsinə
- yalnız malların yerləşdirilməsinə
- yalnız malların uçotuna
- malların qəbuluna və onların saxlama yerində yerləşdirilməsinə
- yalnız malların qəbuluna

123 Lagistik xidmət nəzarət edir

- narazılığın aradan qaldırılmasına
- təhlükəli yüklerin məhv edilməsi
- təhlükəli yüklerin daşınmasına
- təhlükəli yüklerin daşınmasında təhlükəsizliyə
- malların göndərilməsi qaydalarına

124 Lagistik xidmətin öhdəliyinə aiddir

- dispetçer işlərinin kompüterləşdirilməsi
- yükləmə-boşaltma işinin səmərəli təşkili
- nəqliyyat növünün seçilməsi
- biznes-proses üçün əməliyyatların ardıcılılığının müəyyən edilməsi
- post-terminalın qurulması

125 Mal göndərilməsi prosesinin hazırlanması və nəzarətidir

- idarəetmənin səmərəliliyi
- bütün istehsal prosesi
- təchizatın idarə edilməsi effektivliyinin yüksəldilməsi
- lazımi miqdarda mal göndərilməsi üçün postların olması, informasiya texnologiyasının köməyi ilə idarəetmə effektivliyinin yüksəldilməsi və sifarişin qəbul olunduğu andan malın göndərilməsi
- əmək haqqının ödənilməsi

126 Malların göndərilməsi və nəzarət prosesi əhatə edir

- məhsulların keyfiyyətinin termiki yoxlamması
- malların qablaşdırılması
- sənədləşdirmə
- normativ sənədlər və yükün reqlamentə uyğun göndərilməsi
- keyfiyyətcə malların yoxlanması

127 Malların göndərilməsi prosesinin hazırlanması və nəzarət

- malların əskik gəlməsi və keyfiyyətsiz malların seçilməsinə nəzarət
- partiyalarla malların komplektləşdirilməsinə nəzarət
- saxlama yerindən malların seçilməsi prosesi
- malların kəmiyyət və keyfiyyətcə partiyalar üzrə yığılmamasına nəzarət prosesi
- malların qorunması

128 Malların qəbulu prosesinə nəzarətdir

- malların keyfiyyətcə qəbul müddəti
- anbarda məhsul qəbulu zamanı sənədlərin doldurulması
- mal qəbulu prosesində mal artıqlığı və əskik gəlmə olduqda
- malların miqdarca qəbul müddəti
- sənədlərin saxlanma müddəti

129 Malların qəbul prosesinə nəzarət və qəbulun hazırlanması nəzarət funksiyalarından biridir

- malların miqdarca qəbulu
- lazımi miqdarda yükboşaldan postların olması
- malların keyfiyyətcə qəbulu
- informasiya texnologiyalarının köməyi ilə idarəetmə effektivliyinin yüksəldilməsidir
- malların qəbulundan sifarişin verilməsinə qədər olan günlərin sayı

130 Gömrük və siğorta işlərinin təşkili xidmət funksiyalarından biridir

- nəqliyyat
- lagistika
- istehsal-texniki
- təsərrüfat bölmələrinin inzibatçılığı
- texniki-təmir

131 Nəqliyyat və malları müşayiət edən sənədlərin hazırlanması xidmət funksiyalarından biridir

- nəqliyyat
- texniki-təmir
- istehsal-texniki
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı

132 Mal daşınmasında əlaqələndirmə işinin təşkili xidmət funksiyalarından biridir

- istehsal-texniki
- texniki-təmir

- nəqliyyat
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı

133 Maldaşınması üsulunun və optimal marşrutların seçilməsi xidmət funksiyalarından biridir

- istehsal-texniki
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı
- lagistika
- nəqliyyat

134 Köməkçi əməliyyatlarının seçilməsinin təşkili xidmət funksiyalarından biridir

- istehsal-texniki
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı
- lagistika
- təhlükəsizlik

135 İxtisaslaşdırılmış firmanın – nəqliyyat, ekspeditor, siğorta və s. seçilməsi xidmət funksiyalarından biridir

- təhlükəsizlik
- texniki-təmir
- istehsal-texniki
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı

136 Mal göndərilməsinin baza şərtlərindən və nəqliyyat şərtlərinin hazırlanması xidmət funksiyalarından biridir

- istehsal-texniki
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı
- lagistika
- təhlükəsizlik

137 Lagistik informasiya sistemlərinin inkişafı üçün tədbirlər xidmət funksiyalarından biridir

- təhlükəsizlik
- texniki-təmir
- istehsal-texniki
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı

138 Normativ və metodik işlərin qəbuluna nəzarət xidmət funksiyalarından biridir

- texniki-təmir
- istehsal-texniki
- təhlükəsizlik
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı

139 Təşkilati-texniki imkanlarının inkişaf etdirilməsində funksiyalarından biridir

- təhlükəsizlik
- texniki-təmir
- istehsal-texniki
- lagistika

- təsərrüfat bölmələrinin inzibatçılığı

140 Təşkilati və biznes proseslərinin yerinə yetirilməsində xidmət funksiyalarından biridir

- istehsal-texniki
 texniki-təmir
 təhlükəsizlik
 lagistika
 təsərrüfat bölmələrinin inzibatçılığı

141 Müəssisənin inkişaf strategiyasının hazırlanmasında xidmət funksiyalarından biridir

- istehsal-texniki
 təhlükəsizlik
 texniki-təmir
 lagistika
 təsərrüfat bölmələrinin inzibatçılığı

142 Lagistik idarəetmənin geniş yayılmış təşkilat forması

- idarəetmənin bürokratik sistemi
 idarəetmənin qeyri-mərkəzləşdirilmiş sistemi
 idarəetmənin mərkəzləşdirilmiş sistemi
 idarəetmənin matris sistemi
 idarəetmənin demokratik sistemi

143 Ehtiyatların saxlanmasına çəkilən xərclərin azaldılması üsulu

- hər ehtiyata çəkilən vaxt itkisinin azadılması
 istehsal xərclərin artırılması
 istehsal prosesi mərhələlərinin azadılması
 texnoloji proseslərin mərhələlərinin azadılması
 daimi xərclərin mal ehtiyatlarının saxlanmasına çəkilən xərclərlə optimal əlaqəsinin saxlanması

144 Mal qıtlığı ilə bağlı xərclərdir

- maliyyə artıqlığı ilə
 alıcıının itirilməsi ilə bağlı
 satışın azalması ilə bağlı
 satışın azalması ilə, sifarişin yerinə yetirilməməsi ilə və sifarişçinin itirilməsi ilə
 maliyyənin olmaması ilə

145 Mal qıtlığından yaranan xərclər

- izafi xərclər
 belə xərclər bəzi hallarda olur
 belə xərclər yoxdur
 belə xərclər mövcuddur
 müəssisə üçün sərfəlidir

146 Malların saxlanmasına çəkilən xərclərə aiddir

- istehsal fondlarına ödəmələr
 qeyri-anbar xərcləri
 anbar xərcləri
 anbar işçilərinin əmək haqqı
 siğorta ödəmələri və vergilər

147 Tədarük xərcləridir

- təbii itkidən artıq olan xərclər
- alıcıların qiymətləndirilməsi
- alıcıların seçilməsi
- alış üçün sərf olunan poçt-teleqraf və ezamiyyət xərcləri
- anbarın taarif qiymətləri

148 Ehtiyatların saxlanması və formalaşmasına çəkilən xərclərin bir hissəsidir

- yalnız şərti-dəyişən xərclər
- dəyişən xərclər
- daimi xarakterli xərclər
- şərti-daimi və dəyişən xərclərin bir hissəsi
- yalnız şərti-daimi xərclər

149 Ehtiyatların saxlanması və formalaşmasına çəkilən xərclərdir

- dövriyyə vəsaitlərinin azaldılması ilə
- müəssisənin dövriyyə vəsaitlərinin azaldılması ilə bağlı xərclər
- fiziki şəxslərin dövriyyə vəsaitlərinə çəkdiyi xərclər
- müəssisənin məhsul ehtiyatlarına sərf etdiyi dövriyyə vəsaitləri ilə bağlı xərclər
- dövriyyə vəsaitlərinin artırılması ilə

150 Mal ehtiyatlarına lagistik xərclərdir

- emal xərclərinin əlavə artırılması
- əlavə sığorta xərcləri
- maddi köhnəlmə
- mənəvi köhnəlmə və ehtiyatın keyfiyyətinin itirilməsi
- anbar xərclərinin əlavə artırılması

151 Məhsul ehtiyatlarının saxlanması dəyəri ibarətdir

- məhsulun emalına əlavə xərclərdən
- əlavə sığorta xərclərindən
- bütün anbar xərclərindən
- məhsul ehtiyatlarına investisiya qoyuluşundan
- əlavə anbar xərclərindən

152 Məhsul ehtiyatlarının saxlanması xərcləri ibarətdir

- materiallardan
- ehtiyatların saxlanmasından
- yalnız sifarişin yerinə yetirilməsindən
- sifarişin yerinə yetirilməsindən, ehtiyatların saxlanmasından
- xammaldan

153 İstehsal daxili lagistik sistemlərdir

- regiondan kənarda
- istehsal rayonu ərazisində
- istehsalın texnoloji tsiklindən kənarda
- istehsalın texnoloji tsikli daxilində
- sənaye rayonunun sərhədlərində

154 Lagistik sistemdə mikro lagistik sistemdir

- maddi ehtiyatların idarə edilməsi
- bir müəssisəyə aid olan maddi ehtiyatların idarə edilməsi
- bir neçə təşkilata aid olan maddi ehtiyatların idarə edilməsi

- bir müəssisəyə aid maddi ehtiyatların idarə edilməsi və mal axınlarına nəzarət edilməsi
- mal axınlarına nəzarət edilməsi

155 Çevik sistemlərdir

- qismən qəbul edildikdə
- təsadüfi qəbul edildikdə
- daha az yayıldıqda
- daha çox yayıldıqda
- qəbul edilmədikdə

156 Çevik lagistik sistemdir

- birbaşa sadə lagistik əlaqələr və qarışq sistemlər olduqda
- qarışq sistemlər olduqda
- birbaşa sadə lagistik əlaqələr və qarışq sistemlər olmadıqda
- birbaşa lagistik əlaqələr və orta ağırlıqlı əlaqələr olmadıqda
- orta ağırlıqlı əlaqələr olmadıqda

157 Eşalonlaşdırılmış sistem o təşkilatlarda qəbul edilir ki, ...

- vasitəçinin iştirakı ilə
- başqasının məhsulunu apararkən vasitəcidən istifadə edildikdə
- vasitəçilərdən xammal və material alınarkən, öz məhsulunu göndərərkən vasitəcidən istifadə edilmədikdə
- öz məhsulunu apararkən və ya xammal və materialı vasitəcidən alarkən vasitəçi iştirak etdikdə
- vasitəcidən istifadə etməməklə

158 Eşalonlaşdırılmış sistem lagistik əlaqələrlə xarakterizə olunur ...

- ağır çətinliklə
- ciddi çətinliklərlə
- orta ağırlıqda
- orta çətinliklə
- orta yüngüllüklə

159 Birbaşa təsərrüfat əlaqələrində lagistik sistemlərdir

- «əmtəə istehsalçıları – alıcılar»
- yalnız «vasitəçi – alıcı»
- yalnız «məhsul istehsalçıları – alıcılar»
- «əmtəə istehsalçıları – alıcılar», «vasitəçi – alıcı» belə əlaqələr sadə təşkilati əlaqə ilə xarakterizə olunur
- «vasitəçi – alıcı»

160 İstehlakçılarla və malgöndərənlərlə idarəetmə əlaqəlrinə lagistik yanaşma üçün ... aiddir

- digər sahələrdən ayrı-ayrı müəssisələr
- heç bir lagistik həlqə və ya sistem
- vahid lagistik həlqənin vahid sistemi
- vahid sistem, vahid lagistik həlqə və digər sahələrdən ayrı-ayrı müəssisələr
- vahid lagistik həlqə sistemi

161 Lagistik sistemlərdən kənarda fəaliyyət göstərən bütün obyektlər xarici mühitinə aiddir və ...

- təchizat sisteminə aiddir
- digər idarəetmə sistemlərinə aid deyil
- digər lagistik sistemlərə aid deyil
- digər lagistik sistemlərə aiddir
- digər idarəetmə sistemlərinə aiddir

162 Lagistik sistemlərin obyektləridir

- topdan-satış təşkilatları
- avtomobil yolu
- dəmir yolu
- sənaye
- metro

163 Məhsul ehtiyatlarının saxlanmasına sərf olunan xərclər ... dəyərindən ibarətdir

- ehtiyatların saxlanması
- ehtiyatların saxlanması və sifarişlərin toplanması
- avadanlığın və sifarişin yerinə yetirilməsi
- sifarişlərin yerinə yetirilməsi və ehtiyatların saxlanması
- sifarişlərin yerinə yetirilməsi

164 Sistemdə lagistik həlqələrin növündən asılı olaraq lagistik sistemlər bölünür

- lagistik sistemlər
- eşelonlaşdırılmış və lagistik sistemlər
- dəqiq və çevik lagistik sistemlər
- birbaşa təsərrüfat əlaqələri ilə lagistik sistemlər və çevik, eşelonlaşdırılmış sistemlər
- passiv, eşelonlaşdırılmış və lagistik sistemlər

165 Lagistik sistemlər bəzi xassələrlə xarakterizə olunur

- integrallı xassələr
- sistem elementlərinin qeyri-uyğunluğu
- sistem elementlərinin uyğunluğu
- lagistik sisteminin elementlərinin qarşılıqlı əlaqəsi
- sistemin bütün elementləri konkret olaraq bir-birilə bağlıdır

166 İstehsala lagistik yanaşmadır

- xərclərin azaldılması
- istehsala sərf olunan xərclərin azaldılması
- istehsal xərclərin maksimum məbləği
- istehsal xərclərin minimum məbləği
- xərclərin artırılması

167 İstehsal proseslərində lagistik sistemlər aşağıdakı bloklardan ibarətdir

- satış, istehsal
- təchizat, satış
- istehsal, satış
- təchizat, istehsal, satış
- təchizat, tənzimləmə, satış

168 Lagistik sistemlər əsas ...bloklardan ibarətdir

- 6.0
- 4.0
- 5.0
- 3.0
- 2.0

169 Asılı tələblərdə ehtiyatların idarə edilməsi üçün qəbul edilir.

- şərti

- maddi dəyərlərin hərəkətinin lagistik konsepsiyası
- maddi dəyərlərin hərəkətinin konsepsiyası
- ehtiyatların hərəkətinin lagistik konsepsiyası
- ehtiyatların hərəkət konsepsiyası

170 Proqnozlaşdırma

- təsir etmir
- ehtiyatların idarə edilməsində böyük rol oynayır
- idarəetmədə rol oynaya bilməz
- idarəetməyə təsir edə bilməz
- ehtiyatların idarə edilməsinə az təsir edir

171 Komplektləşdirici hissələr asılı tələblərin istifadəsinə bir qayda olaraq

- təsadüf hallarda aiddir
- bəzən aiddir
- aiddir
- mümkün deyil
- aid deyil

172 Qovşaqlar asılı tələblərin istifadəsinə bir qayda olaraq

- mümkün deyil
- aiddir
- aid deyil
- bəzən aiddir
- təsadüf hallarda aiddir

173 Asılı tələblərdə istifadə olunan predmetlər:

- son məhsul istehsalında istifadə olunmayan qovşaqlar və komplektləşdiricilər
- bir qayda olaraq son məhsul istehsalında istifadə olunan qovşaqlar və komplektləşdiricilər
- qovşaqlar və komplektləşdiricilər
- son məhsul istehsalında istifadə olunan qovşaqlar və komplektləşdiricilər
- şərtidir

174 Keçid ehtiyatlarıdır

- məcburidir
- vasitəcilər arasında hərəkət edən ehtiyatdır
- vasitəcilər arasında hərəkət edən ehtiyatlardır
- lagistik sistemin bir sahəsindən digər sahəsinə hərəkət edən ehtiyatdır
- bir regiondan digər regiona hərəkət edən ehtiyatlardır

175 Texnoloji ehtiyatlar

- məcburidir
- bir regiondan digər regiona hərəkət edən ehtiyatlardır
- vasitəcilər arasında hərəkət edən ehtiyatlardır
- lagistik sistemin bir sahəsindən digər sahəsinə hərəkət edən ehtiyatdır
- vasitəcilər arasında hərəkət edən ehtiyatdır

176 Hazır məhsullar

- təsnifləşdirilir
- təsnifləşdirilmir
- mal-material ehtiyatlarına aid deyil
- mal-material ehtiyatlarına aiddir

- mal-material ehtiyatlarına qismən aiddir

177 Hazırlıq mərhələsində olan mallar

- mal-material ehtiyatlarına aid deyil
 mal-material ehtiyatlarına qismən aiddir
 təsnifləşdirilmir
 mal-material ehtiyatlarına aiddir
 təsnifləşdirilir

178 Xam materiallar

- təsnifləşdirilir
 mal-material ehtiyatlarına qismən aiddir
 mal-material ehtiyatlarına aid deyil
 mal-material ehtiyatlarına aiddir
 təsnifləşdirilmir

179 Ehtiyatlar amillərdən biridir:

- lagistik xərclərə təsir etməyən
 lagistik xərclərə qismən təsir edən
 lagistik xərclərə zəif təsir edən
 ümumilikdə lagistik xidmətin səviyyəsinə təsir edən
 iqlim şəraiti

180 Ehtiyatlar amillərdən biridir:

- iqlim şəraiti
 lagistik xərclərə qismən təsir edən
 lagistik xərclərə təsir etməyən
 lagistik xərclərə təsir edən
 lagistik xərclərə zəif təsir edən

181 Gün hesabı ilə

- ölçüyə gəlmir
 ehtiyatın hər bir növünün ölçülülməsi vacibdir
 ehtiyatların hər bir növünün ölçülülməsi mümkün deyil
 ola bilsin ki, ehtiyatın hər bir növü ölçülsün
 bəzi hallarda ehtiyatların hər bir növü ölçülə bilər

182 Dəyər ölçüsündə ehtiyatlar

- ehtiyatların hər bir növünün ölçülülməsi mümkün deyil
 ehtiyatın hər bir növünün ölçülülməsi vacibdir
 bəzi hallarda ehtiyatların hər bir növü ölçülə bilər
 ola bilsin ki, ehtiyatın hər bir növü ölçülsün
 ölçüyə gəlmir

183 Natural formada olan ehtiyatlar

- ölçüyə gəlmir
 ehtiyatın hər bir növünün ölçülülməsi vacibdir
 ehtiyatların hər bir növünün ölçülülməsi mümkün deyil
 ola bilsin ki, ehtiyatın hər bir növü ölçülsün
 bəzi hallarda ehtiyatların hər bir növü ölçülə bilər

184 Tədavül sferası kanallarında olan ehtiyatlar

- məcburidir
- istehsal ehtiyatlarına aid deyil
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına qismən aiddir

185 Mal ehtiyati

- istehsal ehtiyatlarına aid deyil
- ehtiyatlara aid deyil
- məcburidir
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına qismən aiddir

186 Hazır məhsulların ehtiyatı

- məcburidir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına aid deyil
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına qismən aiddir

187 Təminatlı ehtiyat

- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına qismən aiddir
- məcburidir
- istehsal ehtiyatlarına aid deyil
- istehsal ehtiyatlarına aiddir

188 Sığorta ehtiyatı

- məcburidir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına qismən aiddir
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına aid deyil

189 Hazırlıq ehtiyatı

- istehsal ehtiyatlarına aid deyil
- ehtiyatlara aid deyil
- məcburidir
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına qismən aiddir

190 Cari ehtiyat

- məcburidir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına aid deyil
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına qismən aiddir

191 Nəqliyyat xərclərinin azalması

- ehtiyatların yaranmasına səbəb olmur
- sadə ehtiyatların yaranmasına səbəb olmur
- heç bir mənası yoxdur

- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- şərtidir

192 Ərazinin təbii şəraiti

- şərtidir
- sadə ehtiyatların yaranmasına səbəb olmur
- ehtiyatların yaranmasına səbəb olmur
- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- heç bir mənəsi yoxdur

193 Malların gətirilmə momenti ilə onların istehlakı arasında fərq yaranarsa, bu

- sadə ehtiyatların yaranmasına səbəb olmur
- şərtidir
- heç bir mənəsi yoxdur
- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- ehtiyatların yaranmasına səbəb olmur

194 Birdəfəlik istehlakın həcmində malların gətirilməsi həcmi ilə uyğunsuzluq yaranırsa, bu

- şərtidir
- sadə ehtiyatların yaranmasına səbəb olmur
- ehtiyatların yaranmasına səbəb olmur
- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- heç bir mənəsi yoxdur

195 Mal resurslarının növlərinin birində süni yolla yaranır.

- inflyasiya
- möhtəkirlik
- işsizlik
- mal qıtlığı
- malların bolluğu

196 Resursların növlərinin birində texnoloji proseslərin pozulması nəticəsində yaranır.

- malların bolluğu
- inflyasiya
- möhtəkirlik
- mal qıtlığı
- işsizlik

197 Mal resurslarının növlərindən biri olmadıqda –

- inflyasiya
- möhtəkirlik
- malların bolluğu
- mal qıtlığı
- işsizlik

198 Ehtiyatlar anlayışı

- şərtidir
- mal qıtlığı anlayışı ilə qismən əlaqəlidir
- mal qıtlığı anlayışı ilə əlaqəli deyil
- mal qıtlığı ilə birbaşa əlaqəlidir
- heç nə ilə əlaqəsi yoxdur

199 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi ayrı-ayrı biznes sferalarının müəyyən hissəsinin ehtiyatlara olan münasibətinin əlaqələndirilməsidir.

- reklam, istehsal
- xidmətlər, reklam
- marketing, broker
- marketin, maliyyə və istehsal
- marketing, menecment

200 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi ayrı-ayrı biznes sferalarının müəyyən hissəsinin ehtiyatlara olan münasibətinin əlaqələndirilməsidir.

- maliyyə, istehsal
- marketing, broker
- xidmətlər, reklam
- reklam, istehsal
- marketing, menecment

201 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi ayrı-ayrı biznes sferalarının müəyyən hissəsinin ehtiyatlara olan münasibətinin əlaqələndirilməsidir.

- marketing, broker
- xidmətlər, reklam
- marketing, menecment
- maliyyə, marketing
- reklam, istehsal

202 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müəyyən hissəsinin fəaliyyətinin əlaqələndirilməsidir.

- reklam, istehsal
- marketing, broker
- xidmətlər, reklam
- maliyyə, marketing
- marketing, menecment

203 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müəyyən hissəsinin fəaliyyətinin əlaqələndirilməsidir.

- marketing, menecment
- xidmətlər, reklam
- reklam, istehsal
- maliyyə, istehsal
- marketing, broker

204 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müxtəlif məqsədlərinin razılışdırılmasıdır.

- marketing, broker
- reklam, istehsal
- xidmətlər, reklam
- marketing, istehsal və maliyyə
- marketing, menecment

205 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin ayrı-ayrı sferalarının ehtiyatlara olan münasibəti ilə əlaqələndirilir.

- reklam, istehsal
- xidmətlər, reklam
- marketing, broker

- marketinq, istehsal
- marketinq, menecment

206 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müxtəlif sferalarındadır

- marketinq, broker
- xidmətlər, reklam
- reklam, istehsal
- marketinq, istehsal
- marketinq, menecment

207 Vaxtı keçmiş ehtiyatlar yarana bilər.

- saxlama müddətinin təminatı başa çatdıqda
- saxlama müddətində keyfiyyət aşağı düşdükdə
- malın keyfiyyəti aşağı düşdükdə
- bütün cavablar doğrudur
- mallar mənəvi cəhətdən köhnəldikdə

208 Qeyri-likvid ehtiyatlardır –

- reallaşmayan mallar
- uzun müddətli reallaşdırılan mallar
- köhnə mallar
- uzun müddətə reallaşdırılmayan mallar
- uzun müddətə reallaşma üçün qərar qəbul edilmədikdə

209 Vaxtı keçmiş ehtiyatlardır –

- köhnə mallar
- uzun müddətli reallaşdırılan mallar
- reallaşmayan mallar
- uzun müddətə reallaşdırılmayan mallar
- uzun müddətə reallaşma üçün qərar qəbul edilmədikdə

210 Möhtəkir ehtiyatlar firma tərəfindən adətən yaradılır:

- satıcılar üçün
- çeşidin genişləndirilməsi üçün
- keyfiyyətin yüksəldilməsi üçün
- qiymətin mümkün qalxmasından müdafiə məqsədi üçün
- vasitəçilər üçün

211 Firma tərəfindən hazır məhsulların yeridilməsi üçün ehtiyatların distribüter kanallarında formallaşmasına təsir edir.

- məhsul siyasəti
- əmtəə siyasəti
- qiymət siyasəti
- malların bazara yeridilməsində marketinq siyasəti
- malların yeridilməsində reklam siyasəti

212 Hazır məhsulların yeridilişinin formallaşması və təmin edilməsində ehtiyatları yaradır:

- marketoloqlar
- ekspertlər
- istehlak cəmiyyətləri
- distribüter kanalları
- mütəxəssislər

213 Mövsümi ehtiyatların artımı istehlakın orta günlük artımını müddətində təmin edir.

- istehsal
- istehlak
- malların daxil olması
- malların daxil olması və istehlakı
- iş

214 Mövsümi ehtiyatlar mövsümi fasılələrdə müəssisələrin normal işini təmin edir.

- yükdaşımı
- təchizat
- istehsal
- bütün cavablar doğrudur
- istehlak

215 Yükdaşımalarının mövsümi dəyişməsi ilə bağlı yaradılır.

- hazırlıq ehtiyatları
- siğorta ehtiyatları
- cari ehtiyatlar
- mövsümi ehtiyatlar
- məcburi ehtiyatların

216 İstehsal xarakterinin mövsümi dəyişməsi ilə bağlı yaradılır.

- məcburi ehtiyatların
- siğorta ehtiyatları
- hazırlıq ehtiyatları
- mövsümi ehtiyatlar
- cari ehtiyatlar

217 Açıq ifadə olunan ehtiyatların mövsümi dəyişməsi üçün yaradılır.

- cari ehtiyatları
- məcburi ehtiyatları
- siğorta ehtiyatları
- mövsümi ehtiyatları
- hazırlıq ehtiyatları

218 Mövsümi dəyişən ehtiyatlar tərkibində yaradılır.

- məcburi ehtiyatların
- mövsümi ehtiyatların
- siğorta ehtiyatlarının
- cari ehtiyatlarının
- hazırlıq ehtiyatlarının

219 Mövsümi ehtiyatlar zamanı yaradılan ehtiyatdır.

- yükdaşımalarının mövsümi dəyişməsi
- bütün cavablar doğrudur
- tələbin mövsümi dəyişməsi
- tələbin hiss olunacaq dərəcədə dəyişməsi
- istehsal xarakterinin mövsümi dəyişməsi

220 Hazırlıq ehtiyatıdır:

- şəxsi istehlaka maddi resursların hazırlanması üçün satış ehtiyatlarının bir hissəsi

- istehsal istehlakını davam etdirmək üçün satış ehtiyatının bir hissəsi
- istehsal və ya şəxsi istehlaka material resurslarının və hazır məhsulların hazırlanması üçün satış ehtiyatlarının bir hissəsi
- yol ehtiyatı
- material resurslarının hazırlanması üçün satış ehtiyatlarının bir hissəsi

221 Hazırlıq ehtiyatıdır:

- yol ehtiyatı
- istehsal və ya şəxsi istehlaka material resurslarının və hazır məhsulların hazırlanması üçün istehsal ehtiyatlarının bir hissəsi
- material resurslarının hazırlanması üçün istehsal ehtiyatlarının bir hissəsi
- istehsal istehlakını davam etdirmək üçün istehsal ehtiyatının bir hissəsi
- şəxsi istehlaka maddi resursların hazırlanması üçün istehsal ehtiyatlarının bir hissəsi

222 İstehlaka əlavə hazırlıq prosesində yaranır.

- xərclər
- hazırlıq ehtiyatı
- yol ehtiyatı
- əlaqə
- qeyri-likvid ehtiyatlar

223 Yükləmə-boşaltma prosesində yaranır.

- qeyri-likvid ehtiyatlar
- yol ehtiyatı
- xərclər
- əlaqə
- hazırlıq ehtiyatı

224 Malların rəsmiləşdirilməsi prosesində yaranır.

- yol ehtiyatı
- hazırlıq ehtiyatı
- əlaqə
- xərclər
- qeyri-likvid ehtiyatlar

225 Malların qəbulu prosesində yaranır.

- qeyri-likvid ehtiyatlar
- yol ehtiyatı
- xərclər
- əlaqə
- hazırlıq ehtiyatı

226 Hazırlıq ehtiyatı prosesində yaranır.

- istehlaka əlavə hazırlıq.
- bütün cavablar doğrudur
- malların qəbulu
- malların rəsmiləşdirilməsi
- yükləmə-boşaltma işləri

227 Hazır məhsula orta günlük istehlak

- siğorta ehtiyatının normasının müəyyən edilməsi əsasında
- sabit ehtiyat
- daimi artan ehtiyat əsasında

- ehtiyatların normasının müəyyən edilməsi kriteriyası olmadan
- sıgorta ehtiyatlarının normasını müəyyən etmədən

228 Material resurslarına orta günlük istehlak

- sıgorta ehtiyatının normasının müəyyən edilməsi əsasında
- daimi artan ehtiyat əsasında
- orta göstərici
- ehtiyatların normasının müəyyən edilməsi kriteriyası olmadan
- sıgorta ehtiyatlarının normasını müəyyən etmədən

229 Sığorta ehtiyatlarının norması əsasında müəyyən edilir.

- orta günlük istehlakın
- orta göstərici
- istehlakçıların tələbi
- müqavilələrin
- sifarişlərin

230 Sığorta ehtiyatı

- texnologiyada innovasiyadır
- normal şəraitdə toxunulmayan ehtiyatdır
- daimi artan ehtiyat deyil
- düzgün idarə etməməyin nəticəsidir
- istehsaldə innovasiyadır

231 Sığorta ehtiyatı

- texnologiyada innovasiyadır
- düzgün idarə etməməyin nəticəsidir
- daimi artan ehtiyat deyil
- daim artan ehtiyatdır
- istehsaldə innovasiyadır

232 Sığorta ehtiyatlarıdır –

- istehsaldə baş verən boşdayanmalarla bağlı risklərin azaldılması üçün ehtiyatlar
- qoruyucu ehtiyatlar
- təminatlı ehtiyatlar
- bütün cavablar doğrudur
- müqavilələrin yerinə yetirilməməsi ilə bağlı risklərin azaldılması üçün ehtiyatlar

233 Nəqliyyat ehtiyatlarının ölçüsünü müəyyən edən amillər:

- regional ixtisaslaşma
- yüklerin daşınma müddətinin normativləri
- ehtiyatların yolda olma vaxtı
- bütün cavablar doğrudur
- ara məsafəsi

234 Nəqliyyat ehtiyatlarının ölçüsü müəyyən edilir.

- regional ixtisaslaşma ilə
- mal yeridilişinin həlqəlilik əmsalı ilə
- daşınan yüklerin ara məsafəsi ilə
- bütün cavablar doğrudur
- sahənin ixtisaslaşması ilə

235 Ehtiyatların məcmusu məbləğidir.

- nəqliyyat ehtiyatlarının
- mal ehtiyatlarının
- bütün cavablar doğrudur
- tamamlanmamış istehsalın ehtiyatlarının
- istehsal ehtiyatlarının

236 İstehlakçıların ehtiyatları üzrə ehtiyat növüdür.

- lagistik zəncirdə məhsulun yeri
- lagistik əməliyyata nisbət
- funksional əhəmiyyət
- lagistik sistemə nisbət
- yerli əhəmiyyət

237 Malgöndərənlərin ehtiyatı üzrə ehtiyat növüdür.

- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət
- lagistik sistemə nisbət
- yerli əhəmiyyət

238 Ticarət vasitəçilərinin ehtiyatı üzrə ehtiyat növüdür.

- yerli əhəmiyyət
- funksional əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət

239 Qeyri-likvid ehtiyatlar üzrə ehtiyat növüdür.

- lagistik sistemə nisbət
- yerli əhəmiyyət
- lagistik əməliyyata nisbət
- funksional əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri

240 Vaxtı keçmiş ehtiyatlar üzrə ehtiyat növüdür.

- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- yerli əhəmiyyət
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət

241 Möhtəkir ehtiyatlar üzrə ehtiyat növüdür.

- yerli əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət

242 Hazır məhsulların hərəkəti üzrə ehtiyat növüdür

- lagistik əməliyyata nisbət

- lagistik sistemə nisbət
- struktur əhəmiyyət
- funksional əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri

243 Mövsümi ehtiyatlar üzrə ehtiyat növlərindən biridir

- struktur əhəmiyyət
- lagistik əməliyyata nisbət
- lagistik sistemə nisbət
- funksional əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri

244 Hazırlıq ehtiyatları ehtiyat növlərindən biridir

- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət
- funksional əhəmiyyət
- struktur əhəmiyyət

245 Sığorta ehtiyatları üzrə ehtiyat növüdür

- lagistik əməliyyata nisbət
- lagistik sistemə nisbət
- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- struktur əhəmiyyət

246 Cari ehtiyatlar üzrə ehtiyat növüdür

- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- struktur əhəmiyyət
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət

247 Ticarət vasitəçilərinin ehtiyatı üzrə ehtiyat növüdür

- funksional əhəmiyyət
- struktur əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət

248 İstehlakçıların ehtiyatı üzrə ehtiyat növüdür

- funksional əhəmiyyət
- lagistik sistemə nisbət
- struktur əhəmiyyət
- lagistik əməliyyata nisbət
- lagistik zəncirdə məhsulun yeri

249 Malgöndərənlərin ehtiyatı üzrə ehtiyat növüdür

- tədavül sferasına nisbət
- funksional əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət

- lagistik əməliyyata nisbət

250 İstehsal ehtiyatları prosesində

- istehsalçının bazardan asılılığı azalır
- istehsalçının rəqibdən asılılığı azalır
- istehsalçının məlgöndərəndən asılılığı azalmır
- istehsalçının məlgöndərəndən asılılığı azalır
- istehsalçının rəqibdən asılılığı azalmır

251 Ehtiyatlar mal yeridilişinin mərhələsində yaradılır

- istehsal prosesində
- texnoloji zəncirin
- tədavül sferasından istehsal sferasına kimi olan
- istehsal sferasından tədavül sferasına kimi olan bütün
- emal prosesinin

252 Ehtiyatların idarə edilməsində sərbəst tələb mühüm rol oynayır

- variasiyada
- strateji planlaşdırımda
- planlaşdırımda
- proqnozlaşdırımda
- taktiki planlaşdırımda

253 Tələbdə adətən iştirak edən elementdir

- fikir müxtəlifliyi
- münaqişə
- təsadüfi olmayan
- təsadüfi
- danışıqlar

254 Sərbəst tələbin predmetləridir

- süni məmulatlar
- qovşaq və komplektləşdirici hissələr
- keyfiyyətsiz yarımfabrikatlar
- hazır məmulatlar, son məhsullar
- zay qovşaq və komplektləşdirici hissələr

255 Əgər hər maşın üçün beş təkər lazımlısa, avtomobil partiyalarının istehsalı üçün lazım olan həcm müəyyən olunmalıdır. Məsələn, 200 maşın üçün tələb olunur

- 1500.0
- 1200.0
- 800.0
- 1000.0
- 500.0

256 Qovşaq və ehtiyat hissələrinə olan tələbin həcmi müəyyən edir

- satışı
- istehlakın xarakterini
- hazır məhsulların satışını
- hazır məhsulların istehsalını
- zay məhsulu

257 Ehtiyatların planlaşdırılması və nəzarət metodları müəyyən edir

- istehlakın xarakterini
- işin xarakterini
- ehtiyatların xarakteristikasını
- bu ehtiyata olan tələbin xarakterini
- təklifin xarakterini

258 Tələbdən asılı olaraq istifadə olunan mallardır

- son məhsulun nümunələri
- ehtiyat hissələrinin nümunələri
- keyfiyyətli nümunələr
- qovşaqlar və komplektləşdirici hissələr
- keyfiyyətsiz detallar

259 Tələb ola bilər

- neytral
- yalnız sərbəst
- yalnız asılı
- asılı və sərbəst
- silinmiş və ya silinməmiş

260 Uzun dövrdə istifadə edilmədikdə mal ehtiyatı yararlılığını itirdikdə yaranan ehtiyatdır

- istehsal
- texnoloji
- mövsümi
- məhv edilən
- ticarət

261 Reklam kompaniyası nəticəsində istehlakçı tələbinin yüksək səviyyədə ödənilməsi üçün yaradılan ehtiyatdır

- ticarət
- texnoloji
- istehsal
- məhv edilən
- reklam

262 Hesabat dövrünün sonunda mal qalığı hesabına yaradılan ehtiyatdır

- məhv edilən
- istehsal
- texnoloji
- keçid
- ticarət

263 İstehsalın mövsümi xarakterindən asılı olaraq yaradılan ehtiyatdır

- məhv edilən
- texnoloji
- istehsal
- mövsümi
- ticarət

264 Hazırlıq (bufer) ehtiyatlarıdır

- malın daşınması
- malın daşınması və istifadəsi zamanı əlavə hazırlığa ehtiyac olunduqda
- malın daşınması və istifadəsi zamanı əlavə hazırlığa ehtiyac olunmadıqda
- istehsala gətirilmə və istifadə zamanı əlavə hazırlıq tələb edən ehtiyatlar
- daşınma zamanı əlavə xərc tələb edən ehtiyatlar

265 «Virtual» ehtiyatdır

- əsas anbarda olan faktiki ehtiyatlar
- topdan satış müəssisələrində olan ehtiyatlar
- anbarlarda olan faktiki ehtiyatlar
- faktiki əsas anbarda olan və virtual mənbədə yerləşdirilən mal ehtiyatları
- virtual satış nöqtəsində olan ehtiyatlar

266 İstehlakın fasıləsiz təmin edilməsi üçün nəzərdə tutulan və bölgü kanallarında olan ehtiyatdır

- ləğv edilməyən
- texnoloji
- istehsal
- mal
- mövsümi

267 İstehsal istehlakı üçün nəzərdə tutulan ehtiyatdır

- ləğv edilməyən
- texnoloji
- cari
- istehsal
- mövsümi

268 İstehsalın orta statistik dövründə yaradılan ehtiyatdır

- ləğv edilməyən
- texnoloji
- mövsümi
- cari
- «virtual»

269 Lagistik sistemin bir sahəsindən digər sahəsinə hərəkət edən ehtiyatdır

- ləğv edilməyən
- cari
- «virtual»
- texnoloji
- mövsümi

270 Mal-material ehtiyatlarının əsas növləridir

- yalnız hazır mallar
- xammal və xammal olmayan materiallar
- xammallar mallar – hansıki hazırlanma mərhələsindədir
- xam materiallar mallar – hansıki hazırlanma mərhələsindədir hazır məhsullar
- hazırlanma mərhələsində olan mallar

271 Ehtiyatın hər bir növü ölçülə bilər

- yalnız gün hesabı ilə
- gün hesabı ilə
- dəyər ölçüsü ilə

- gün hesabı ilə dəyərin natural formasında
- yalnız dəyər ölçüsündə

272 İstehsal ehtiyatları əhatə edir

- mal ehtiyatları
- hazırlıq ehtiyatı
- cari ehtiyatlar
- siğorta və ya təminat ehtiyatları
- təminat ehtiyatları

273 Adı ehtiyatların yaradılması üçün əsas şərtlər

- ərazinin iqlim şəraiti
- malların daşınması vaxtının fərqli olması
- satış həcmərinin fərqli olması
- istehsal və satış həcmərinin fərqli olması
- nəqliyyat xərclərinin azaldılması

274 Sadə ehtiyatlardır

- istehsal istehlakı üçün nəzərdə tutulmuş maddi resursların müxtəlif növləri
- istehlak üçün nəzərdə tutulan maddi resurslar
- istehsal üçün nəzərdə tutulan qeyri-material resurslar
- istehlak üçün nəzərdə tutulan qeyri-material resurslar
- bütün maddi resurslar

275 Mal qıtlığının müxtəlif növləri fərqləndirilir

- təbii, yolverilən, gözlənilən
- təbii, texnoloji, sintetik
- texnoloji, süni, texniki
- təbii, texnoloji, süni
- təbii, normal, süni

276 Funksional baxımdan ehtiyatlar aşağıdakı növlərə bölünür

- mövsümi ehtiyatlar
- dövri ehtiyatlar
- cari ehtiyatlar
- siğorta ehtiyatları
- hazırlıqlı ehtiyatlar

277 Satış ehtiyatları bölünür

- mövsümi
- təminatlı
- ardıcıl
- hazırlıqlı
- köhnə

278 İstehsal ehtiyatlarının səviyyəsinə təsir edir

- istehsalın mövsümiliyi və satışın mövsümiliyi
- qeri-maddi resurslar
- müəssisənin maddi resursları
- məhsul istehsalının dövrəliliyi (fasiləsizliyi)
- anbarın xarakteristikası

279 İstehsal ehtiyatları bölünür

- yolda olan
- siğorta
- cari
- mövsümi və köhnə
- hazırlıq

280 Ehtiyatların idarə edilməsinin həll etdiyi ən mühüm problemdir

- sifarişin icrası
- işə kimin qəbul edilməsi?
- istehsal nizam-intizamı
- nə vaxt sifariş vermək lazımdır?
- istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli

281 İstehsal ehtiyatlarıdır

- taralar
- materiallar
- xammal
- komplektləşdirici məlumatlar
- nəqliyyat

282 Təchizat ehtiyatlarıdır

- yolda olan mallar
- maddi resurslar və lagistik kanalda olan mallar
- resurslar və yolda olan mallar
- maddi resurslar, lagistik kanalda olan mallar və istehsal prosesini davam etdirmək üçün ehtiyatlar
- istehsal ehtiyatları

283 Funksional baxımından ehtiyatları qruplara bölmək olar

- yeni ehtiyatlar
- siğorta ehtiyatları
- cari ehtiyatlar
- köhnə ehtiyatlar
- mövsümi ehtiyatlar

284 Lagistik əməliyyatlara münasibətdə ehtiyatları qrupa bölmək olar

- nəqliyyat ehtiyatları
- istehsal ehtiyatları
- təchizatda ehtiyatlar
- satış (ticarət) ehtiyatları
- qeyri-istehsal ehtiyatları

285 Lagistik kanallarda (həlqələrdə) məhsulun yerinə görə ehtiyatları qrupa bölmək olar

- tara
- xammal
- maddi resursların ehtiyatı
- başa çatmamış istehsal
- hazır məhsul

286 Maddi ehtiyatların yaradılmasında əsas səbəblərdir

- mövsümi dəyişmələrdə istehsal və satışın tərəddüdlərinin uçotu

- gəlirin artırılması
- mal alışına qənaət
- malların göndərilməsi xərclərinin azaldılması
- istehsal və satışa təminatın təmin edilməsi

287 Dövriyə kapitalının sürətlənməsi –

- zəruri malların alış metodunun üstünlüyü deyil
- zəruri hallarda malların alış metodunun üstünlüyüdür
- doğru cavab yoxdur
- qismən çatışmamazlıqdır
- çatışmamazlıqdır

288 Müəyyən miqdarda malların alış üzrə ciddi öhdəliklərin olmaması

- zəruri malların alış metodunun üstünlüyü deyil
- zəruri hallarda malların alış metodunun üstünlüyüdür
- doğru cavab yoxdur
- qismən çatışmamazlıqdır
- çatışmamazlıqdır

289 Zəruri malların alınması metodu

- doğru cavab yoxdur
- üstünlüyə malikdir
- malların müntəzəm gətirilməsinə oxşamır
- malların gündəlik alınmasına oxşayır
- aylıq mal alışına oxşayır

290 Müqavilənin vaxtı qurtardıqda sifarişçi malın dəyərinin ödənilməsini öz üzərinə götürmür –

- belə bir metod mövcud deyil
- zəruri malların alınmasının xüsusi metodu deyil
- məcburidir
- zəruri malların alınmasının xüsusi metodudur
- müntəzəm mal alışının xüsusi metodudur

291 Yalnız göndərilən miqdarda malların dəyərinin ödənilməsi –

- şərtidir
- zəruri malların alınmasının xüsusi metodudur
- zəruri malların alınmasının xüsusi metodu deyil
- belə bir metod mövcud deyil
- müntəzəm mal alışının xüsusi metodudur

292 Mal göndərənlərin hər bir sifarişi yerinə yetirməzdən əvvəl alıcılarla əlaqə saxlaması –

- zəruri malların alınmasının xüsusi metodu deyil
- belə bir metod mövcud deyil
- zəruri malların alınmasının xüsusi metodudur
- məcburidir
- müntəzəm mal alışının xüsusi metodudur

293 Malların miqdarının ciddi şəkildə deyil, lakin təqribi müəyyənləşdirilməsi –

- əlaqələndirmədir
- zəruri malların alınmasının xüsusi metodudur
- zəruri malların alınmasının xüsusi metodu deyil
- müntəzəm mal alışının xüsusi metodudur

- belə bir metod mövcud deyil

294 Zəruri şəraitdə malların alınması metodu

- malların müntəzəm gətirilməsinə oxşamır
 malların müntəzəm gətirilməsinə oxşayır
 mal alıştı normasıdır
 aylıq mal alışına oxşayır
 gündəlik alışa oxşayır

295 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüğünün malların vaxtında gətirilməsinə təsiri

- mümkün deyil
 mümkündür
 yolverilməzdir
 qismən mümkün
 bəzən mümkün

296 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüğünün malların saxlanma xərclərinin azalmasına təsiri

- qismən mümkün
 mümkün
 şərtidir
 mümkün deyil
 bəzən mümkün

297 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüğünün anbarlaşmada xərclərin azalmasına təsiri

- mümkün deyil
 mümkün
 yolverilməzdir
 bəzən mümkün
 qismən mümkün

298 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüğünün kapitalın dövriyyəliliyinin sürətlənməsinə təsiri

- şərtidir
 mümkün
 mümkün deyil
 bəzən mümkün
 qismən mümkün

299 Katirovka cədvəli üzrə aylıq mal alışı

- üstünlüyə malik deyil
 üstünlüyə malikdir
 yolverilməzdir
 nə üstünlüyə, nə də çatışmazlığa malikdir
 yalnız üstünlüyə malikdir

300 Katirovka cədvəli üzrə gündəlik mal alışı üstünlüyə malikdir:

- bütün cavablar doğrudur
 saxlama xərclərinin azalmasında
 malların vaxtında gətirilməsində
 anbarlaşmada xərclərin azalmasında
 kapitalın dövriyyəliliyinin sürətlənməsində

301 Katirovka cədvəli üzrə gündəlik mal alıştı
 ola bilər
 doğru cavab yoxdur.
 ola bilməz
 vasitəçi üçün əlverişlidir
 yalnız satıcılar istifadə edə bilər

302 Xırda partiyalarla müntəzəm mal alışının üstünlüyüünə artıq ehtiyatların saxlanmasına çəkilən xərclərə olan qənaətin təsiri
 mümkündür
 mümkün deyil
 şərtidir
 bəzən mümkündür
 qismən mümkündür

303 Katirovka cədvəli ilə gündəlik mal alışının üstünlüyüünə malların vaxtında gətirilməsinin təsiri:
 qismən mümkündür
 mümkün deyil
 mümkün
 şərtidir
 bəzən mümkündür

304 Katirovka cədvəli ilə gündəlik mal alışının üstünlüyüünə malların saxlanmasında xərclərin azalmasının təsiri:
 bəzən mümkün
 qismən mümkün
 şərtidir
 mümkün deyil
 mümkün

305 Katirovka cədvəli ilə gündəlik mal alışının üstünlüyüünə anbarlaşmadada xərclərin azalmasının təsiri:
 mümkün
 şərtidir
 bəzən mümkün
 mümkün deyil
 qismən mümkün

306 Gündəlik mal alışının katirovka cədvəli üzrə həyata keçirilməsini kapitalın dövriyyəsinin sürətlənməsinə təsiri
 mümkün deyil
 mümkün
 şərtidir
 qismən mümkün
 bəzən mümkün

307 Katirovka cədvəli üzrə gündəlik mal alıştı
 üstünlüyə malik deyil
 şərtidir
 nə üstünlüyə, nə də çatışmamazlığa malikdir
 yalnız üstünlüyə malikdir
 üstünlüyə malikdir

308 Katirovka cədvəli üzrə gündəlik mal alışının üstünlükleri:

- kapitalın dövrəliliyini sürətləndirir
- saxlama xərclərini azaldır
- vaxtında mal göndərişini həyata keçirir
- anbarlaşmada xərcləri azaldır
- bütün cavablar doğrudur

309 Katirovka cədvəli üzrə gündəlik mal alışı

- yalnız satıcılar istifadə edə bilər
- vasitəçilərlə mümkündür
- ola bilməz
- vasitəçi üçün əlverişli deyil
- ola bilər

310 Anbar sahəsinə qənaət xırda partiyalarla mal alışının üstünlüğünə

- qismən imkan verir
- imkan vermir
- bəzən imkan verir
- mümkündür
- imkan verir

311 Ayrı-ayrı mal partiyalarının qəbul edilməsi ilə ödəmənin həyata keçirilməsində xırda partiyalarla mal alışının üstünlüyü

- mövcuddur
- ola bilər
- qismən ola bilər
- bəzən mövcuddur
- şərtidir

312 Kapitalın dövrəliliyinin sürətlənməsində xırda partiyalarla müntəzəm mal alışının üstünlüyü

- şərtidir
- bəzən mövcuddur
- mövcuddur
- ola bilər
- qismən ola bilər

313 Xırda partiyalarla malların müntəzəm alınmasının əsas üstünlükleri:

- əlavə ehtiyatların saxlanması xərclərə qənaət edilir
- ayrı-ayrı mal partiyalarının qəbul edilməsi ilə ödəməni həyata keçirir
- Kapitalın dövrəliliyini sürətləndirir
- bütün cavablar doğrudur
- anbar sahəsindən qənaətlə istifadə olunur

314 Xırda partiyalarla malların müntəzəm alınması –

- nə üstünlüyü, nə də çatışmazlığa malik deyil
- üstünlüyü malik deyil
- mümkündür
- yalnız üstünlüyü vardır
- üstünlüyü malikdir

315 Xırda partiyalarla malların müntəzəm alınması –

- mümkündür
- yalnız üstünlüyü vardır
- üstünlüyü malik deyil
- çatışmazlıqları vardır
- nə üstünlüyü, nə də çatışmazlığı malik deyil.

316 Bir partiyada maddi resursların alınmasının üstünlüğünü vardır:

- ticarət güzəştlərinin yüksək olması
- sənədlərin tərtibatının sadə olması
- alışın sadə olması
- bütün cavablar doğrudur
- bütün partiyalara təminatın olması

317 Bir partiyada maddi resursların alınması –

- üstünlüyü malik deyil
- yalnız üstünlüğünü vardır
- nə üstünlüyü, nə də çatışmazlığı malik deyil
- çatışmazlıqları vardır
- məcburidir

318 Bir partiyada maddi resursların alınması –

- məcburidir
- yalnız üstünlüğünü vardır
- üstünlüyü malik deyil
- üstünlüyü malikdir
- nə üstünlüyü, nə də çatışmazlığı malik deyil.

319 Bir partiyada malların alınmasının üstünlüğünü vardır:

- ticarət güzəştlərinin yüksək olması
- sənədlərin tərtibatının sadə olması
- alışın sadə olması
- bütün cavablar doğrudur
- bütün partiyalara təminatın olması

320 Bir partiyada malların alınması

- məcburidir
- yalnız üstünlüyü malikdir
- üstünlüyü malik deyil
- üstünlüğünü vardır
- nə üstünlüyü, nə də çatışmazlığı yoxdur

321 Maddi resursların bir dəfədə göndərilməsi ola bilər.

- müsabiqlərdə
- əmtəə-xammal birjasında
- hərraclarda
- bütün cavablar doğrudur
- malgöndərənlərdə

322 Böyük partiyalarla malların bir dəfə alınması ola bilər.

- malgöndərənlərdə
- müsabiqlərdə
- əmtəə-xammal birjasında

- bütün cavablar doğrudur
- hərraclarda

323 Maddi resursların bir partiyasının alınması böyük partiyada malların bir dəfə alınmasına imkan verir:

- əmtəə-xammal birjasında malların topdan alışına
- məlgöndərənlərdə
- müsabiqələrdə
- bütün cavablar doğrudur
- hərraclarda

324 Bir mal partiyasının alınması böyük partiyada malların bir dəfə alınmasına imkan verir:

- məlgöndərənlərdə
- müsabiqələrdə
- əmtəə-xammal birjasında malların topdan alışına
- bütün cavablar doğrudur
- hərraclarda

325 Anbar ehtiyatlarının azaldılması məqsədi ilə təchizatın informasiya xidməti və keyfiyyətli planlaşdırma səbəb olur.

- istehsalın təchizinə
- təchizatın fasiləsiz təşkilinə
- inkişafa
- istehsalın fasiləsizliyinin təşkilinə
- təşkilatın təchizinə

326 İstehsalın fasiləsizliyini təmin etmək məqsədi ilə təchizatın informasiya xidməti və keyfiyyətin planlaşdırılması səbəb olur.

- inkişafa
- anbar ehtiyatlarının artırılmasına
- ehtiyatların minimuma endirilməsinə
- anbar ehtiyatlarının minimuma endirilməsinə
- bütün ehtiyatların artırılmasına

327 Təchizatın informasiya xidməti və keyfiyyətcə planlaşdırılması təmin edir.

- anbar ehtiyatlarının minimuma endirilməsini və istehsalın fasiləsiz təminatını
- anbar ehtiyatlarının maksimum saxlanması
- istehsalın fasiləsizliyini
- anbar ehtiyatlarının minimuma endirilməsini
- satış kanallarını

328 Anbarların filiallarında qrupları yaradılır.

- satış
- istehsal ustaları
- bölgü
- alt komplektləşdirici anbarlar
- saxlama

329 Anbarların filiallarında qrupları yaradılır.

- bölgü
- istehsal ustaları
- saxlama
- təchizat

satış

330 Anbar təsərrüfatı

- ayrılır
- mühafizə olunmur
- mərkəzləşdirilmir
- mərkəzləşdirilir
- vasitəcilər idarə edir

331 MTT nə deməkdir?

- maddi-texniki tərəqqi
- maddi-texniki stansiya
- maşın-traktor stansiyası
- maddi-texniki təchizat
- maddi-texniki təhlükəsizlik

332 Elmi-texniki tərəqqiyə həssaslıq yeni mallar və xidmətlər bazarını

- genişləndirmək
- əldə edir
- axtarır
- bütün cavablar doğrudur
- reklam etmək

333 Dövrəlilik – imkan məhsulların əmtəə kimi natural formadan dəyər formasına keçməsini təmin edir.

- bacarıqla
- sürətli
- tez
- sərbəst
- asta

334 operativlik tələblərə cəld cavab vermək xüsusiyyətini özündə əks etdirir.

- tərəfdaşların istehlakında
- fərdi istehlakda
- bütün bazzarda
- bütün cavablar doğrudur
- müəssisənin istehlakında

335 Müəssisənin fəaliyyəti üçün komplektləşdirmədən istifadə edilir.

- kommersiya xidmətinin yerinə yetirilməsi üçün
- informasiya xidmətində resurslardan
- maddi resursların növlərində
- bütün cavablar doğrudur
- istehsal xidmətinin yerinə yetirilməsi üçün resurslardan

336 Mərkəzləşdirilməmiş bölgü

- mövcud deyil
- istifadə edilmir
- mümkünür
- topdan-satış təşkilatlarında birbaşa müqavilələrində
- dövlət sifarişlərinin yerinə yetirilməsi üçün istifadə edilir

337 Mərkəzləşdirilmiş bölgü

- məcburidir
- istifadə edilmir
- mövcud deyil
- dövlət sifarişlərinin yerinə yetirilməsi üçün istifadə edilir
- ayrı-ayrı sifarişlərin yerinə yetirilməsi üçün istifadə edilir

338 Cari ehtiyatların yaradılmasının məqsədi

- təhlükəsizlikdir
- ayın sonuna təminatın olmasına
- istehsalın təminatıdır
- istehsalın fasılısızlığını təmin etməkdir
- ayın əvvəlinə təminatın olmasına

339 Cari ehtiyatlar istehsalın zəruri maddi resurslarla fasılısızlığını təmin etmək məqsədi ilə yaradılır.

- rübdə
- ayın axırında
- təchizat dövründə
- növbəti mal gətirilməsi müddəti arasında
- yalnız ayın əvvəlində

340 Müəssisədə cari ehtiyatlar planlaşdırılan ehtiyatlara

- qadağandır
- aiddir
- yalnız aiddir
- aid deyil
- uyğun gəlmir

341 Uşaq hədiyyələri ümummilli bayramlarda mövsümi ehtiyatlara

- aid deyil
- yalnız aiddir
- uyğun gəlmir
- aiddir
- qadağandır

342 Milad bəzəkləri mövsümü ehtiyatlara

- qadağandır
- yalnız aiddir
- aid deyil
- aiddir
- uyğun gəlmir

343 Vaxtından əvvəl yaranan ehtiyatların böyük həcmdə xammalın alınmasına təsiri

- yalnız qiymət artımı ilə əlaqədardır
- tətillərlə əlaqədardır
- qiymət artımı ilə əlaqədar deyil
- mümkünür
- yalnız tətillərlə əlaqədardır

344 Vaxtından əvvəl yaranan ehtiyatların böyük həcmdə xammalın alınmasına təsiri

- mümkünür

- yalnız qiymət artımı ilə əlaqədardır
- qiymət artımı ilə əlaqədar deyil
- qiymət artımı ilə əlaqədardır
- yalnız tətillərlə əlaqədardır

345 Təhlükəsiz ehtiyatlar və güclərdən istifadə ehtiyatı ona görə fərqləndirilir ki,

- inkişaf etsin
- bəzən fərqləndirilsin
- bir-birindən fərqlənsin
- tərəddüdlərin olduğuna görə fərqlənsin
- məhdudlaşdırılsın

346 Təhlükəsiz ehtiyatlar və güclərdən istifadə ehtiyatı

- məcburidir
- bəzən fərqləndirilir
- fərqləndirilmir
- fərqləndirilir
- məhdudlaşdırılmır

347 Malların daşınmasında müəyyən tərəddüdlər yaranır.

- yalnız texnika ilə bağlı
- yalnız keyfiyyətdən asılı olaraq
- nəqliyyatla bağlı
- keyfiyyətdən və xərclərdən asılı olaraq
- keyfiyyətdən asılı olmadan

348 Malların daşınmasında müəyyən tərəddüdlər yaranır.

- keyfiyyətdən asılı olmadan
- nəqliyyatla bağlı
- yalnız keyfiyyətdən asılı olaraq
- xərclərdən asılı olaraq
- yalnız texnika ilə bağlı

349 Malların daşınmasında müəyyən tərəddüdlər yaranır.

- nəqliyyatla bağlı
- yalnız keyfiyyətdən asılı olaraq
- keyfiyyətdən asılı olmadan
- keyfiyyətdən asılılıq nəticəsində
- yalnız texnika ilə bağlı

350 Məcburi ehtiyatlar ona görə yaradılır ki, nəzərdə tutulmayan hallardan qaçılsın.

- dəmir yolunda
- insanlarda
- ağılda
- malların daşınmasında
- yüklərdə

351 Məcburi ehtiyatlar ona görə yaradılır ki, nəzərdə tutulmayan hallardan qaçılsın.

- istehsalda
- yüklərdə
- insanlarda
- ağılda

- istehlakda

352 Məcburi ehtiyatlar ona görə yaradılır ki, nəzərdə tutulmayan hallardan qəçilsin.

- nəqliyyatda
 insanlarda
 ağrılda
 mal göndərilməsində
 yüklərdə

353 Məcburi ehtiyat ola bilərmi?

- mümkündür
 qismən ola bilər
 təsadüfən ola bilər
 ola bilər
 ola bilməz

354 Təhlükəsizlik ehtiyatı ola bilərmi?

- ola bilməz
 qismən ola bilər
 mümkündür
 ola bilər
 təsadüfən ola bilər

355 Güclərdən istifadənin ehtiyatı ola bilərmi?

- mümkündür
 ola bilər
 təsadüfən ola bilər
 ola bilməz
 qismən ola bilər

356 Dövri ehtiyat ola bilərmi?

- ola bilməz
 mümkündür
 qismən ola bilər
 ola bilər
 təsadüfən ola bilər

357 Seriyalı ehtiyat ola bilərmi?

- mümkündür
 qismən ola bilər
 ola bilməz
 ola bilər
 təsadüfən ola bilər

358 Ehtiyatların birbaşa ölçüsü

- malgöndərənin ehtiyatından asılı deyil
 mümkünür
 vasitəçilərdən asılı deyil
 malların keyfiyyətindən və malgöndərənə olan inamdan asılıdır
 istehlakdan asılı deyil

359 Ehtiyatların birbaşa ölçüsü

- mümkündür
- vasitəçilərdən asılı deyil
- məlgöndərənin ehtiyatından asılı deyil
- məlgöndərənə olan inamdan asılıdır
- istehlakdan asılı deyil

360 Malgöndərənlərə ümidi olmamaq üçün anbarda

- ehtiyat saxlanılmır
- komissiya yaradılır
- təshvil-təslim aparılır
- müəyyən miqdardə ehtiyat yaradılır
- az miqdarda ehtiyat yaradılır

361 Ehtiyatın təhlükəsizliyi

- xoşagelməz hallardan qaçmaq üçün yaradılmışdır
- mümkünür
- qalmaqaldan qaçmaq üçün yaradılır
- münaqişələrdən qaçmaq üçün yaradılmışdır
- özünə inamsızlıqdan qaçmaq üçün yaradılır

362 Nəqliyyatın boş dayanmasına yol verməmək üçün məlgöndərən mali göndərir.

- məcburidir
- tələb olmadan
- sifariş olmadan
- sifariş var, amma tələb yoxdur
- hələ ki, tələb yoxdur

363 Dövri ehtiyatlar

- istehsalın davamı kimi yaradılmışdır
- mövsümidir
- istehlakin davamı kimi yaradılır
- müəyyən tezlikdə malların davamlı gətirilməsi üçün yaradılır
- təcrübənin davamı kimi yaradılır

364 Dövri ehtiyatlar

- mövsümidir
- istehlakin davamı kimi yaradılır
- istehsalın davamı kimi yaradılmışdır
- istehsalın davamı kimi yaradılır
- təcrübənin davamı kimi yaradılır

365 Seriyalı ehtiyatlar

- şərtidir
- belə növdə ehtiyat olmur
- mövcud deyil
- yaranır
- yaranmır

366 Təcrübədə maddi resursların istehlakının idarəolunmaz vəziyyətə çatması

- belə vəziyyət mümkün deyil
- yol verilməzdır
- belə vəziyyətə rast gəlinmir

- belə vəziyyətə rast gəlinir
- belə təkliflər ola bilir

367 Müəssisələrdə maddi resursların ehtiyatı

- beş gün saxlanılır
- fərqləndirilmir
- «qeyri-mütəşəkkil» yarana bilməz
- «mütəşəkkil» şəkildə yaranır
- bir gün saxlanılır

368 Ehtiyatların yaranmasına görə əhəmiyyəti

- ziddiyətlidir
- fərqlənir
- mahiyyətcə fərqlənmir
- əsaslı surətdə fərqlənir
- bəzən fərqlənir

369 Məhsulun yiğilib qalmaması üçün mal partiyalarını mərhələlərlə bərabərləşdirməyin zərurəti asılıdır.

- əlaqələrin sinxronlaşdırılmasından
- mal partiyalarını şəraitlə uyğunlaşdırmaqdandan
- malların hərəkətinin qrafikini sinxronlaşdırılmamasından
- mal hərəkətinin qrafikini sinxronlaşdırmaqdandan
- bütün hissələrin bərabərləşdirilməsindən

370 Məhsulun yiğilib qalmaması üçün mal hərəkətinin qrafikini sinxronlaşdırmaq zəruridir.

- praporsionallığı
- mal partiyalarını şəraitlə uyğunlaşdırmağı
- mal partiyalarını mərhələlərlə bərabərləşdirməməyi
- mal partiyalarını mərhələlərlə bərabərləşdirməyi
- hissələri bərabərləşdirməyi

371 Malgöndərən «düzəltdin – ver» rejimində işləyirsə, malgöndərən-gözləmə-istehlak sxemi

- tamamilə cavab verir
- cavab vermir
- şərtidir
- uyğun gəlir
- uyğun gəlmir

372 Partiyalarla malların hazırlanması, təchizatı, göndərilməsi və istehlakçı malgöndərən və istehlakçı arasında iş rejimi ilə razılışdırılmadıqda malgöndərən-gözləmə-gözləmə-istehlak sxeminə

- cavab vermir
- şərtidir
- uyğun gəlmir
- uyğun gəlir
- tamamilə cavab verir

373 Malların partiyalarla hazırlanması, təchizatı və yüklerin göndərilməsi sxemi, aşağı partiyalarla malların istehlakında göndərilmə-yığım-istehlak sxeminə

- əsasən hesablanmır
- cavab vermir
- uyğun gəlmir

- uyğun gəlir
- əsasən hesablanır

374 Ehtiyatların ölçüsünü müəyyən edən amillər və şərtlər

- özünəməxsusdur
- yoxdur
- xarakterik deyil
- özünəməxsus deyil
- mümkündür

375 Təchizatın forma və metodlarının müəyyən edilməsi

- xarakterik deyil
- müəyyən qədər mümkündür
- mümkün deyil
- mümkün
- bəzi hallarda mümkün

376 Ehtiyatların həcmində təsir edən amillər

- ola bilər
- yoxdur
- vardır
- ola bilməz
- müəyyən qədər var

377 Mal ehtiyatlarının formallaşması mexanizmi

- formalashırmır
- ola bilməz
- formalasır
- mövcuddur
- alt sistemdir

378 İstehsal ehtiyatlarının formallaşması mexanizmi

- formalashırmır
- formalasır
- ola bilməz
- mövcuddur
- alt sistemdir

379 Mal və istehsal ehtiyatlarının formallaşması mexanizmi

- alt sistemdir
- ola bilməz
- formalashırmır
- mövcuddur
- formalasır

380 Mal və istehsal ehtiyatlarının formallaşması sistemi

- formalashırmır
- formalasır
- ola bilməz
- mövcuddur
- alt sistemdir

381 Mal ehtiyatlarının formalaşması sistemi

- alt sistemdir
- ola bilməz
- formalaşdırır
- mövcuddur
- formalaşır

382 İstehsal ehtiyatlarının formalaşması sistemi

- formalaşdırır
- ola bilməz
- alt sistemdir
- mövcuddur
- formalaşır

383 Xərclərin azaldılması strategiyalarının işlənməsində məqsədyönlü reqlamentin seçilməsi

- mal göndərilməsi üzrə iclasın keçirilməsi
- torqların keçirilməsi
- hərracın keçirilməsi
- özünü doğrultmayan əməkdaşların bahalı məzuniyyətlərinin azaldılması
- təchizat şöbəsi işçilərinin yığıncağı

384 Xərclərin azaldılması strategiyalarının işlənməsində məqsədyönlü reqlamentin seçilməsi

- hərracın keçirilməsi
- təchizat şöbəsi işçilərinin yığıncağı
- mal göndərilməsi üzrə iclasın keçirilməsi
- hüquqi müqavilələrin hazırlanması və bağlanması prosesinin həyata keçirilməsi
- torqların keçirilməsi

385 Firmanın istehsal resursları bazarı ilə qarşılıqlı əlaqələrinin seçilməsi strategiyasıdır

- sənədlərin sürətli işlənməsi
- istehsalda çalışanlar üçün təlimatların işlənməsi
- məhsulun effektiv satılması
- istehsal resursları göndərənlərin daha məqsədyönlüsünün seçilməsi
- keyfiyyət üzrə standartların işlənməsi

386 Firmanın istehsal resursları bazarı ilə fəaliyyət strategiyasında qarşılıqlı əlaqələr özündə əks etdirir

- sənədlərin saxlanması
- effektiv satış formaları və təlimatların seçilməsi
- məhsul satış üçün effektiv prinsiplərin seçilməsi
- ehtiyatların effektiv bölünməsində səmərəli prinsiplərin seçilməsi
- sənədlərin sürətli işlənməsi

387 B.Karlov istənilən firma və müəssisənin strategiyasını müəyyən edərkən müəssisənin xüsusiyyətindən asılı olaraq əsas ... amil müəyyən etmişdir

- 5.0
- 7.0
- 6.0
- 9.0
- 8.0

388 Strategiyanın işlənməsi prosesdir

- qısamüddətə və asan
- uzunmüddətə, asan
- qısamüddətə, əməktutumlu
- uzunmüddətə və əməktutumlu
- tamamlanan

389 İqtisadi strategiyanın işlənməsi fəaliyyətin ümumi istiqamətini müəyyən etməklə tamamlanır

- münsifləri
- emigrantları
- rəqibləri
- müəssisənin
- tərcüməçiləri

390 Ehtiyatların idarə edilməsinin məqsədidir

- istehsal gücərini yüksəkmək
- rəqiblərə xidmət etmək
- münaqişələri tənzimləmək
- təşkilati işlərin maksimum effektivliyi
- səmərəli reklam

391 Ehtiyatların idarə edilməsinin məqsədidir

- səmərəli reklam
- münaqişələri tənzimləmək
- istehsal gücərini yüksəkmək
- ehtiyatların minimum yerləşdirilməsi
- rəqiblərə xidmət etmək

392 Ehtiyatların idarə edilməsinin məqsədidir

- rəqiblərə xidmət etmək
- münaqişələri tənzimləmək
- səmərəli reklam
- istehlakçılaraya xidmət etmək
- istehsal gücərini yüksəkmək

393 Ehtiyatların saxlanma müddətini müəyyən edir

- OTMZ = P / SXZ
- SXZ = P - OTMZ
- SXZ = P + OTMZ
- SXZ = P / OTMZ
- P = SXZ / OTMZ

394 Mal-material ehtiyatlarının dövrəliliyi düsturla müəyyən edilir

- UZ = SRP / OTMZ
- OTMZ = SRP - UZ
- OTMZ = SRP + UZ
- OTMZ = CRP / UZ
- SRP = OTMZ / UZ

395 Alıcıların müəyyən edilməsinin əsas meyarıdır

- miqdar
- xidmətin keyfiyyəti
- yalnız mal və xidmətlərin müəyyən edilməsində qiymət metodu

- mal və xidmətlərin müəyyən edilməsində qiymət metodu, xidmətin keyfiyyəti
- həcm

396 Təklifin qiymətləndirilməsi potensial alıcılarla aparıla bilər

- müşahidə metodu ilə
- nümunə və səhv metodu ilə
- vahid üsulla
- müxtəlif üsullarla
- dolayı üsullarla

397 Danışqlarda təşəbbüsçü kimi iştirak edə bilər

- mal istehlakçıları
- auditorlar
- təftişçilər
- alıcılar
- ekspertlər

398 Danışqlar prosesində təşəbbüsçü kimi iştirak edir

- təftişçilər
- ekspertlər
- mal istehlakçıları
- mal göndərənlər
- auditorlar

399 Alıcılar və istehlakçılar arasında şifahi danışqlar ... üsulla təşkil olunur

- 5.0
- 4.0
- 2.0
- 6.0
- 3.0

400 Potensial alıcılarda təklifin alınması və qiymətləndirilməsi təşkil olunur

- rəqabətli mallarla və razılaşma ilə
- xarici müşahidəçilərlə
- istehlakla
- yalnız rəqabətli mallarla
- yazılı razılaşma ilə

401 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi resursların ədədlə alınması
- maddi resurslara nəzarət
- maddi resursların keyfiyyət üzrə qəbulu
- maddi-resursların təmizlənməsi
- lazımı miqdarda malların alınması

402 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi resursların ədədlə alınması
- qiymət komissiyasının müəyyən etdiyi qiymətlə gündəlik malların alınması
- maddi resursların keyfiyyət üzrə qəbulu
- maddi-resursların təmizlənməsi
- maddi resurslara nəzarət

403 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi resursların ədədlə alınması
- maddi resurslara nəzarət
- maddi-resursların təmizlənməsi
- maddi resursların keyfiyyət üzrə qəbulu
- xırda partiyalarla ardıcıl olaraq malların alınması

404 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi resursların bir partiyada alınması və böyük həcmdə malların göndərilməsi
- maddi resurslara nəzarət
- maddi resursların ədədlə alınması
- maddi resursların keyfiyyət üzrə qəbulu
- maddi-resursların təmizlənməsi

405 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- mal göndərənlərin qərarından
- ehtiyatların durumuna görə nəzarət sistemindən
- mal göndərənlərin istəyindən
- istehlakçıların istəyindən
- arbitrajın qərarından

406 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- mal göndərənlərin qərarından
- müəssisənin anbarlarının növündən və sayından
- istehlakçıların istəyindən
- arbitrajın qərarından
- mal göndərənlərin istəyindən

407 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- mal göndərənlərin istəyindən
- istehlakçıların istəyindən
- arbitrajın qərarından
- istehsal olunan məhsulun növündən
- mal göndərənlərin qərarından

408 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- istehlakçıların istəyindən
- mal göndərənlərin istəyindən
- sifarişçinin imkanlarından
- arbitrajın qərarından
- mal göndərənlərin qərarından

409 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- müəssisənin profilindən
- mal göndərənlərin istəyindən
- mal göndərənlərin qərarından
- arbitrajın qərarından
- istehlakçıların istəyindən

410 Bəzi maddi-resurslarla müəssisənin istehsal imkanlarının müəyyən edilməsi prosesidir

- reklam

- maddi-texniki təchizatın planlaşdırılması
- istehsalda məhsulun çıxarılması
- keyfiyyətə nəzarət
- hazır məhsulun satışı

411 Maddi-texniki təchizata xərclərin müəyyən edilməsi prosesidir

- istehsalda məhsulun çıxarılması
- maddi-texniki təchizatın planlaşdırılması
- keyfiyyətə nəzarət
- reklam
- hazır məhsulun satışı

412 Maddi resursların saxlanması üçün anbar sahəsinin müəyyən edilməsi prosesidir

- keyfiyyətə nəzarət
- reklam
- istehsalda məhsulun çıxarılması
- maddi-texniki təchizatın planlaşdırılması
- hazır məhsulun satışı

413 Mal göndərənlərin və onların imkanlarının müəyyən edilməsi prosesidir

- hazır məhsulun satışı
- reklam
- keyfiyyətə nəzarət
- maddi-texniki təchizatın planlaşdırılması
- istehsalda məhsulun çıxarılması

414 Maddi resurslara tələb və resursların daxilolma müddətini müəyyən edən prosesdir

- keyfiyyətə nəzarət
- reklam
- istehsalda məhsulun çıxarılması
- maddi-texniki təchizatın planlaşdırılması
- hazır məhsulun satışı

415 Maddi resurslara olan ehtiyacı və istehsal proqramlarının yerinə yetirilməsi üçün resursların həcmini müəyyən edən prosesdir

- hazır məhsulun satışı
- reklam
- keyfiyyətə nəzarət
- maddi-texniki təchizatın planlaşdırılması
- istehsalda məhsulun çıxarılması

416 Lazım olan maddi resursların növünü, istehsal-təsərrüfat fəaliyyətinin təmin olunması üçün prosesi müəyyən edir

- keyfiyyətə nəzarət
- reklam
- hazır məhsulun satışı
- maddi-texniki təchizatın planlaşdırılması
- istehsalda məhsulun çıxarılması

417 Müəssisənin anbarında resursların yerləşməsini təşkil edir

- keyfiyyətə nəzarət şöbəsi
- təchizat və satış şöbəsi

- plan və təchizat şöbəsi
- təchizat şöbəsi
- satış şöbəsi

418 Ehtiyatların göndərilmə müddətini, kəmiyyət və keyfiyyətə nəzarəti təşkil edir

- keyfiyyətə nəzarət şöbəsi
- təchizat və satış şöbəsi
- satış şöbəsi
- təchizat şöbəsi
- plan və təchizat şöbəsi

419 Sifariş olunan ehtiyatları, mal göndərənlərlə müqavilələri və qiyməti razılaşdırır

- satış şöbəsi
- keyfiyyətə nəzarət şöbəsi
- təchizat və satış şöbəsi
- təchizat şöbəsi
- plan və təchizat şöbəsi

420 Maddi resursları göndərənləri müəyyən edir

- təchizat şöbəsi
- keyfiyyətə nəzarət şöbəsi
- təchizat və satış şöbəsi
- plan və təchizat şöbəsi
- satış şöbəsi

421 Təchizatın forma və metodunu müəyyən edir

- keyfiyyətə nəzarət şöbəsi
- təchizat və satış şöbəsi
- plan və təchizat şöbəsi
- təchizat şöbəsi
- satış şöbəsi

422 Maddi-texniki resurslara sifarişlərin sayı, tələb və təhlili müəyyən edir

- keyfiyyətə nəzarət şöbəsi
- təchizat və satış şöbəsi
- satış şöbəsi
- təchizat şöbəsi
- plan və təchizat şöbəsi

423 Müəssisədə maddi-texniki təchizatın idarə edilməsi tapşırılır

- istehsal şöbəsinin rəisiniə
- baş mühəndisə
- baş dispetçerə
- müdir müavininə
- baş texnoloqa

424 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- mühəndis qrupları
- xüsusi istehsal laboratoriyaları
- mühəndis-texnoloq
- mal anbarları
- layihə qrupu

425 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- layihə qrupu
- mühəndis-texnoloq
- xüsusi istehsal laboratoriyaları
- dispetçer qrupu
- laboratoriya

426 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- layihə qrupu
- mühəndis-texnoloq
- laboratoriya
- materialların növündən asılı olaraq maddi qruplar
- xüsusi istehsal laboratoriyaları

427 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- sınaq laboratoriyası
- mühəndis texnoloq
- layihə qrupu
- plan-iqtisadiyyat qrupu
- istehsal laboratoriyası

428 Baş müəssisənin istehsal birliyində

- təchizat xidməti olur
- təchizat xidmətində səyyarə işləri olmur
- mərkəzləşdirilmiş təchizat xidməti olmur
- təchizat xidmətində mərkəzləşdirilmiş fəaliyyət olur
- təchizat xidmətində siğorta xidməti olmur

429 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- avadanlıq
- mal
- texniki
- müəssisənin təchizat formasından
- məhsul

430 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- avadanlıq
- məhsul
- mal
- məlgöndərənlərin kooperasiya səviyyəsindən
- texniki

431 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- avadanlıq
- mal
- texniki
- istifadə olunan xammal və materialların nomenklaturasından
- məhsul

432 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- məhsul

- mal
- avadanlıq
- istehsalın miqyasından
- texniki

433 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... tipdən asılıdır

- avadanlıq
- mal
- məhsul
- istehsal
- texniki

434 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- sifarişlərin təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi
- müəssisəyə maddi-texniki resursların qəbulunun operativ uçotunun aparılması
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi

435 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- sifarişlərin təsdiq edilməsi
- satışın stimullaşdırılması
- maddi-texniki resursların sexlər arasında bölüşdürülməsinə nəzarətin təşkili
- alışın maliyyələşdirilməsi

436 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- sifarişlərin təsdiq edilməsi
- texniki-təşkilati tədbirlərin hazırlanmasında iştirak
- alışın maliyyələşdirilməsi

437 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- sifarişlərin təsdiq edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- müəssisənin plan-iqtisadiyyat, maliyyə və texniki şöbələri ilə razılaşdırılmış şəkildə mal ehtiyatı normalarının diferensiallaşdırılması
- alışın maliyyələşdirilməsi

438 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- sifarişlərin təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi
- maddi resursların qəbula hazırlanması, saxlanması, yerləşdirilməsi, qəbulu və sexlər arasında bölüşdürülməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi

439 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- sifarişlərin təsdiq edilməsi

- təchizat planlarının reallaşdırılması üçün operativ fəaliyyətin həyata keçirilməsi
- alışın maliyyələşdirilməsi

440 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- sifarişlərin təsdiq edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- ehtiyacın spesifikasından asılı olaraq maddi-texniki resurslara sifarişlərin tərtib edilməsi
- alışın maliyyələşdirilməsi

441 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- resursların toplanması
- sifarişlərin təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının planlaşdırılması
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi

442 İstehsalın maddi resurslarla balanslaşdırılmasının uğurlu olması üçün özünü tənzimləmə prinsipindən istifadə

- fəaliyyət prinsipləri
- ekspeditorların işini çətinliyi
- menecerin işinin çətinliyi
- maddi resursların idarə edilməsi sisteminin formallaşması və fəaliyyəti prinsiplərindən biri
- maddi resurslardan istifadə sisteminin formallaşması prosesini çətinləşdirir

443 Mal göndərən müəssisələrin sərbəstliyi maddi və maliyyə resurslarından istifadəni xarakterizə edir

- fəaliyyət prinsipləri
- maddi resurslardan istifadə sisteminin formallaşması prosesini çətinləşdirir
- ekspeditorların işini çətinliyi
- maddi resursların idarə edilməsi sisteminin formallaşması və fəaliyyəti prinsiplərindən biri
- menecerin işinin çətinliyi

444 Maddi-texniki təchizatın forma və mənbələri müxtəlif olur

- fəaliyyət prinsipləri
- ekspeditorların işinin çətinliyi
- maddi resursların idarə edilməsi sisteminin formallaşması prosesinin çətinliyi
- maddi resursların idarə edilməsi sisteminin formallaşması və fəaliyyəti prinsiplərindən biri
- menecerin işinin çətinliyi

445 Müəyyən tezlikdə malların daşınması və istehsalı üçün yaradılan ehtiyatdır

- yalnız seriyalı
- seriyalı
- dövri
- daimi
- seriyalı və dövri

446 Dövri ehtiyatlarda məhdudiyyət qoyulan cəhətdir

- keyfiyyət
- psixoloji
- kəmiyyət
- müvəqqəti
- texniki

447 Seriyalı ehtiyatlarda məhdudiyyət qoyulan cəhətdir

- kimyəvi
- psixoloji
- keyfiyyət
- kəmiyyət
- texniki

448 Seriyalı ehtiyatların yaradılmasında yuvarlaq olmalıdır

- sifariş qədər
- sifariş olmayandan çox
- sifarişdən az
- sifarişdən çox
- sifariş olmayandan az

449 Müəssisənin anbarında yaradılan ehtiyatların səbəblərini ... qrupa bölmək olar

- 5.0
- 2.0
- 6.0
- 4.0
- 3.0

450 Müəssisədə ... həcmidə mal qrupu ehtiyatları yaradılmalıdır

- 5.0
- 4.0
- 6.0
- 2.0
- 3.0

451 Anbarda olan ehtiyatlar normalaşdırılan istehsal ehtiyatlarına

- ehtiyac yoxdur
- yaranır
- xüsusidir
- dövridir
- yaranmir

452 Yolda olan ehtiyatlar normalaşdırılan istehsal ehtiyatlarına

- ehtiyac yoxdur
- yaranır
- xüsusidir
- dövridir
- yaranmir

453 Mövsümi ehtiyatlar mövsümi yük daşımalarının xarakterinə görə

- yaranmir
- yaranır
- ehtiyac yoxdur
- dövridir
- xüsusidir

454 Mövsümi ehtiyatlar mövsümi istehlak xarakterinə görə

- dövridir

- yaranır
- yaranmır
- ehtiyac yoxdur
- xüsusidir

455 Sığorta ehtiyatı sahibkara özünü rahat hiss etməyə

- imkan vermir
- özünəməxsus qaydada rahat hiss edir
- bufer rolunu oynamır
- bəzən bufer rolunu oynayır
- əsas metod olaraq qalır

456 Cari mal ehtiyatları

- ehtiyat sayılmır
- təşkilatın ehtiyatlarının əsası deyil
- təşkilatın əsas hissəsidir
- təşkilatın ehtiyat hissəsidir
- təşkilatın ehtiyatlarının əsasıdır

457 Ehtiyatların daimi artımı

- xarakterik deyil
- xarakterikdir
- mümkündür
- yol verilməzdır
- ola bilməz

458 İstehsal ehtiyatları öz ölçüsünü

- dəyişmir
- dəyişir
- nisbidir
- bəzən dəyişir
- heç vaxt dəyişmir

459 Silmə metodu iqtisadi-riyazi metodlar qrupuna

- deferensial göstəricidir
- inteqral göstəricidir
- iqtisadi-riyazi metoddur
- deferensial göstərici deyil
- inteqral göstərici deyil

460 Ekstrapolyasiya metodu iqtisadi-riyazi metodlar qrupuna

- deferensial göstərici deyil
- inteqral göstərici deyil
- inteqral göstəricidir
- iqtisadi-riyazi metoddur
- deferensial göstəricidir

461 Bir partiyada malların alınması

- yalnız üstünlüyə malikdir
- optimaldır
- üstünlüyə malik deyil
- çatışmazlığı vardır

- nə üstünlüyü, nə də çatışmazlığı yoxdur

462 Texniki-iqtisadi hesablamalar metodu

- optimaldır
- bəzən əmək tutumludur
- əmək tutumlu deyil
- əmək tutumlu prosesdir
- ümumiyyətlə çətin proses deyil

463 Texniki-iqtisadi hesablamalara metodu ehtiyatların zəruri ölçüsünü dəqiq müəyyən etməyə

- qanunla tənzimlənir
- ümumiyyətlə imkan vermir
- imkan vermir
- imkan verir
- bəzən imkan verir

464 Ayrılmış ehtiyatın bəzi elementlərə bölünməsi

- nisbidir
- ola bilməz
- elementlərə bölünmür
- elementlərə bölünür
- vacibdir

465 Ehtiyatların ayrı-ayrı qrupları üçün

- ayrı-ayrı ehtiyatlar hesablanır
- əvvəlki ehtiyat tələb edilir
- mövsümi ehtiyat hesablanır
- mövsümi ehtiyat ayrıca hesablanır
- ayrı-ayrı ehtiyatlar hesablanmır

466 Ehtiyatların ayrı-ayrı qrupları üçün

- ayrı-ayrı ehtiyatlar hesablanmır
- ayrı-ayrı ehtiyatlar hesablanır
- əvvəlki ehtiyat tələb edilir
- cari ehtiyat ayrıca hesablanır
- mövsümi ehtiyat hesablanır

467 Ehtiyatların ayrı-ayrı qrupları üçün

- mövsümi ehtiyat hesablanır
- ayrı-ayrı ehtiyatlar hesablanır
- ayrı-ayrı ehtiyatlar hesablanmır
- siğorta ehtiyatı ayrıca hesablanır
- əvvəlki ehtiyat tələb edilir

468 Texniki-iqtisadi hesablama metodu ehtiyatların məcmusunun məqsəddən asılı olaraq bölünməsini tələb edir

- dörd qrupa
- ayrı-ayrı qruplara
- altı qrupa
- üç qrupa
- iki hissəyə

469 Ekspert qıymətləndirmə metodu evristik metodlar qrupuna

- evristik metod deyil
- qrupa bölünür
- evristik metoddur
- aiddir
- qrupa bölünmür

470 Düzgün qərarın əldə edilməsi üçün ekspertlərin vəziyyəti subyektiv qıymətləndirilməsində istifadə etmək

- ekspert rəyidir
- çətindir
- subyektiv fikir deyil
- ola bilər
- ümumiyyətlə çətindir

471 Ehtiyatların idarə edilməsi sahəsində qarşıya qoyulan tapşırıq çətindirsə, onda bir neçə mütəxəssisin rəyindən

- istifadəsinə yol verilmir
- zəmanət verilmir
- istifadə edilmir
- istifadə oluna bilər
- bəzən istifadə olunur

472 Təcrübi-statistik metod evristik metodlar qrupuna

- evristik metod deyil
- aiddir
- evristik metoddur
- reyazi metoddur
- aid deyil

473 Ehtiyatların normasını evristik metodla müəyyən edilməsində rəyindən istifadə edilir

- respondentlərin
- vasitəçi təşkilatların məsul işçilərinin
- təşkilatın işçilərinin
- ehtiyatlara görə məsul olan müəssisə işçilərinin
- anbar işçilərinin

474 Evristik metod təcrübəsindən istifadəyə əsaslanır

- vasitəçilərin
- ictimaiyyətin
- veteranların
- mütəxəssislərin
- şagirdlərin

475 İqtisadi-riyazi metodlar qrup metodlarından biridir

- mal ehtiyatlarının normalaşdırılmasının
- istehsalın inkişafının
- ehtiyatların müəyyən edilməsinin
- mal ehtiyatlarının normasının müəyyən edilməsinin
- taranın müəyyən edilməsinin

476 Texniki-iqtisadi hesablamalar metodу qrup metodlarından biridir

- ehtiyatların müəyyən edilməsinin
- mal ehtiyatlarının normalaşdırılmasının
- istehsalın inkişafının
- mal ehtiyatlarının normasının müəyyən edilməsinin
- taranın müəyyən edilməsinin

477 Evristik metod qrup metodlarından biridir –

- istehsalın inkişafının
- mal ehtiyatlarının normalaşdırılmasının
- ehtiyatların müəyyən edilməsinin
- mal ehtiyatlarının normasının müəyyən edilməsinin
- taranın müəyyən edilməsinin

478 Mal ehtiyatlarının normasını müəyyən edərkən qrup metodlarından istifadə edilir

- 7.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

479 Ehtiyatların normalaşdırılması xüsusiyyətləri –

- mövcud deyil
- əsasən hesablanır
- effektiv deyil
- mövcuddur
- qismən mövcuddur

480 Ehtiyatların texniki-iqtisadi hesablanması –

- effektiv deyil
- qismən mövcuddur
- əsasən hesablanır
- mövcuddur
- mövcud deyil

481 Mal ehtiyatlarının normalalarının müəyyən edilməsi metodları –

- əsasən hesablanır
- effektiv deyil
- qismən mövcuddur
- mövcuddur
- mövcud deyil

482 Ehtiyatların normalaşdırılmasının ümumi əsasları –

- mövcud deyil
- optimaldır
- effektiv deyil
- mövcuddur
- qismən mövcuddur

483 Ehtiyatların planlaşdırılmasının ümumi əsasları –

- optimaldır
- effektiv deyil
- mövcud deyil

- mövcuddur
- qismən mövcuddur

484 Faktiki ehtiyatların dinamik sırası ... ötən illərin illik dövriyyəsi əsasında müəyyən edilir

- 3.0
- 1.0
- 2.0
- 42127.0
- 4.0

485 Hər bir müəssisə üçün istehsal ehtiyatlarının normasını

- dövlət müəyyən edir
- istehlakçılar müəyyən edir
- rəqiblər müəyyən edir
- hökumət hesablayır
- iş şəraitində müəyyən olunur

486 İstehsal ehtiyatlarının normalaşdırılması məqsədilə müəyyən edilir

- normativ
- istehsal prosesini təmin edən ehtiyat
- gün hesabı ilə ehtiyat
- ən az xərclə istehsal prosesinin fasılısızlığını təmin etmək üçün orta günlük ehtiyat
- ən az xərclə istehsal prosesini təmin etmək üçün orta günlük ehtiyat

487 İstehsal ehtiyatlarının öyrənilməsi normalaşdırılan və normalaşdırılmayan ehtiyatlara bölünməklə məlumat əsasında tapılır

- pul gəlirləri balansı ilə
- təşkilatın rüblük və yarımillik balansı
- təşkilatın yarımillik və illik balansı
- təşkilatın rüblük və illik balansı
- təşkilatın aylıq və illik balansı

488 Hazırlıq ehtiyatlarının həcmi ... gün qəbul edilmişdir

- 7.0
- 5.0
- 3.0
- 42036.0
- 6.0

489 Sığorta ehtiyatlarının həcmi cari ehtiyatların ...%-i qədər olmalıdır

- 50-80
- 20-30
- 44105.0
- 50-100
- 40-50

490 İstehsal ehtiyatlarının ümumi miqdarı düsturla müəyyən edilir

- $\text{İE} = \text{TZ} + \text{Zpo} + \text{İst}$
- $\text{İE} = \text{TZ} - \text{Zpo} + \text{Zst}$
- $\text{İE} = \text{TZ} + \text{Zpo} - \text{Zst}$
- $\text{İE} = \text{TZ} + \text{Zpo} + \text{Zst}$
- $\text{İE} = \text{TZ} - \text{Zpo} - \text{Zst}$

491 İstehsal ehtiyatlarının miqdarı istehsal prosesində növbəti istifadə anına qədər adlanır

- azalan
- dəyişən
- müvəqqəti
- statik
- artan

492 İstehsal ehtiyatlarının idarə edilməsi funksiyası sıx surətdə bağlıdır

- reklamla
- satışla
- emalla
- müəssisədə ehtiyatın normalaşdırılması ilə
- təchizatla

493 Altıncı dövr üçün ehtiyatların səviyyəsini proqnozlaşdırmaq üçün düsturdan istifadə olunur

- $Y_6 = 2 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 0,5 (2Y_5 + Y_4 + Y_2)$
- $Y_6 = 5 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 0,5 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 0,2 (2Y_5 + Y_4 - Y_2)$

494 Əvvəlki dövrlərlə müqayisədə ekstropolyasiya metodu əsasında ehtiyatların həcmi düsturla müəyyən edilir

- $Y_5 = 0,2 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 5 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 0,5 (2Y_4 + Y_3 + Y_1)$
- $Y_5 = 0,5 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 2 (2Y_4 + Y_3 - Y_1)$

495 Mal və məhsullara tələb hər şeydən əvvəl əks etdirir

- qeyri-qanuni prosesi
- texnoloji prosesi
- təsadüfi olmayan prosesi
- təsadüfi prosesi
- qeyri-texniki prosesi

496 Seçilmiş qruplar üçün ehtiyatlar ayrıca hesablanmalıdır

- bu qrupun elementləri
- cari
- siğorta
- mövsümi ehtiyatlar
- gündəlik

497 Əgər ehtiyatların idarə edilməsi sahəsində qarşıya qoyulan məsələ kifayət qədər çətindirsə, onda istifadə oluna bilər

- ekspeditorun təcrübəsindən
- müəssisənin bir mütəxəssisin təcrübəsindən
- geniş mexanizmdən
- bir və bir neçə mütəxəssisin təcrübəsindən
- müxtəlif mexanizmlərdən

498 Ehtiyat normasıdır

- komplektləşdirici materiallar
- xammal və komplektləşdirici materialların maksimum həddi
- xammal və komplektləşdirici materialların minimum həddi
- xammal və komplektləşdirici materialların minimum həddinin hesablanması
- xammal və komplektləşdirici materialların maksimum həddinin hesablanması

499 Analitik metodun mahiyyəti ondan ibarətdir ki, istehsal ehtiyatlarının təhlili zamanı istifadə olunur

- ehtiyatlar yaradılır
- lazım olmayan ehtiyatlar çıxarılır
- yalnız ehtiyatların faktiki miqdarı korrektə edilir
- ehtiyatların faktiki miqdarı korrektə edilir, lazım olmayan ehtiyatlar çıxarılır
- ehtiyatların faktiki miqdarı korrektə edilmir

500 Ehtiyatların normallaşdırılmasında analitik və ya təcrübi-statistik metoddur

- reklama əsaslanan
- istehsal ehtiyatlarının təchizat sistemi
- müəssisənin təşəbbüsünə əsaslanan
- təşkilatın istehsalının vəziyyəti
- istehsal ehtiyatlarının təchizinin təşkili dinamikası

501 İstehsal ehtiyatları normativlərinin hesablanması bir neçə metodu məlumdur

- texniki
- əmsal metodu
- iqtisadi
- analitik
- normativ

502 Ehtiyatların həcminin müəyyən edilməsində daha sadə iqtisadi-riyazi metoddur

- ekstrapolyasi
- istismar
- müşahidə
- sorğu
- statistik

503 Texniki-iqtisadi metod

- maddi ehtiyatların təhlili üçün əlverişli deyil
- ehtiyatların təhlili üçün əlverişlidir
- ehtiyatların həcmi dəqiq müəyyən etməyə imkan vermir
- ehtiyatların lazımı həcmi dəqiq müəyyən etməyə kifayət qədər imkan verir
- lazım olan ehtiyatın həcmini müəyyən etmir

504 Texniki-iqtisadi hesablama metodu ümumi ehtiyatların ... qrupa bölünməsinə əsaslanır

- ayrı-ayrı
- oxşar
- qeyri-likvid
- likvid
- ümumi

505 Mal ehtiyatları normasının müəyyən edilməsində evristik metod təcrübədən istifadəyə əsaslanır

- istehsalçıların
- ekspeditorların
- tədarükçülərin

- maklerlərin
- mütəxəssislərin

506 Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir

- iqtisadi-riyazi hesablamalar
- analitik
- abstrakt
- sintetik
- tarixi

507 Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir

- abstrakt
- analitik
- tarixi
- sintetik
- texniki-iqtisadi hesablamalar

508 Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir

- tarixi
- sintetik
- analitik
- evristik
- abstrakt

509 Mal ehtiyatı normalarının müəyyən edilməsi metodları ... qrupa bölünür

- 2.0
- 6.0
- 4.0
- 5.0
- 3.0

510 Rentabellik göstəricisi ... cari xərclərin istifadə effektivliyini əks etdirməyə imkan verir

- texniki vasitələrdən
- xüsusi resurslardan, icarə resurslarından
- yalnız icarə resurslarından
- nəqliyyat vasitələrindən
- yalnız xüsusi resurslardan

511 İqtisadi planda mal dövriyyəsi və mənfəət fəaliyyətin son göstəricisidir

- logistikanın
- ticarət təşkilatının
- nəqliyyat təşkilatının
- tikinti təşkilatının
- konsalting təşkilatının

512 Rentabellik effektivliyi, gəlirliliyi ... müəyyən etməyə imkan verir

- nəqliyyat təşkilatlarını
- yalnız resurslardan istifadəni
- resurslardan istifadəni, cari xərcləri
- yalnız cari xərcləri
- tədavül xərclərini

513 Rentabelliyyin qiymətləndirilməsi ... köməkliyi ilə həyata keçirilir

- beş göstərici ilə
- çoxsaylı göstəricilərlə
- vahid göstərici ilə
- iki göstərici ilə
- üç göstərici ilə

514 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- mal alışının quruluşunu təkmilləşdirməyə
- topdan ticarət təşkilatlarına malların daxil olması tezliyi çərçivəsində daxil olmaların planlaşdırılması
- topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa
- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- yalnız topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa

515 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- mal alışının quruluşunu və həcmini əvvəlcədən planlaşdırmağa
- mal alışının quruluşunu təkmilləşdirməyə
- yalnız topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa
- topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa

516 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- topdan ticarət təşkilatlarına daxil olmaları əvvəlcədən planlaşdırmaq
- yalnız topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa
- topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa
- mal alışının quruluşunu təkmilləşdirməyə

517 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa
- topdan satışın həcmini əvvəlcədən planlaşdırmağa
- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- yalnız topdan satış dövriyyəsinin həcmini planlaşdırmağa
- mal alışının quruluşunu təkmilləşdirməyə

518 Topdan dövriyyə göstəricilərinin balans asılılığı müəyyən edir

- topdansatış müəssisəsinə daxil olmalar təkmilləşdirilir
- topdan satışın yalnız miqdarı deyil, həm həcmi, həm quruluşu, həm də ticarət təşkilatına daxil olması planlaşdırılır
- topdan satış dövriyyəsinin miqdarı planlaşdırılmış
- yalnız topdan satış dövriyyəsinin miqdarı planlaşdırılır
- mal alışının quruluşu müasirləşir

519 Topdan ticarət dövriyyəsinin malla təmin edilməsində hesablanır

- yalnız dəyər göstəricisi ilə hesablanır bilər
- həm natural, həm də dəyər göstəriciləri ilə hesablanır bilər
- hesablanınır
- yalnız natural göstəricilərlə hesablanır
- təsadüfi hallarda hesablama aparılır

520 Konkret mal qrupu üzrə mal ehtiyatı normativi hesablanır

- həftəlik

- günlə
- saniyələrlə
- ayla
- saatlarla

521 Topdan mal dövriyyəsinin planlaşdırılmasında son mərhələ adlanır

- reklam
- yalnız mal təminatının hesablanması
- yalnız ticarət təşkilatına gətirilən malların mənbəyinin müəyyən edilməsi
- məhsulun maya dəyərinin hesablanması
- mal təminatının hesablanması, ticarət təşkilatına gətirilən malların mənbəyinin müəyyən edilməsi

522 Mal ehtiyatlarının normativi topdan ticarətdə ... müəyyən edilir

- tədavül xərcləri ilə
- istehsal ehtiyatlarının hesablanması ilə
- gün hesabı ilə müəyyən edilmiş mal ehtiyatı normativinin plan üzrə bir günlük dövriyyəyə hasili ilə
- hesablanmış mal ehtiyatı normativinin topdan mal ehtiyatının plan üzrə bir günlük dövriyyəsinə nisbətlə
- müqayisə ilə

523 Ehtiyatda olan mal ehtiyatlarının miqdarı topdan ticarətdə gətirilən malların ...% həcmində bərabər olmalıdır

- 10.0
- 20-25
- 35.0
- 30.0
- 20.0

524 Material istehlakı ola bilər

- bərabər və qeyri-bərabər
- determinant
- sabit və qeyri-sabit
- ritmik və qeyri-ritmik
- xaotik

525 Xərclərin zəruri-ictimai səviyyəsi rəqib mal istehsalçıları üçün artırı bilər

- intensive inkişafi
- müflisləşməyə gətirib çıxara bilməyən neqativ hallara
- məhsulun maya dəyərini aşağı salınmasını
- müflisləşməyə gətirib çıxaran neqativ iqtisadi fəaliyyətə
- yalnız neqativ iqtisadi fəaliyyətə

526 Hər bir müəssisə elə işləməlidir ki, onun xərcləri ...

- ehtiyacları ödəsin
- rəqiblərin xərclərinə bərabər olsun
- müəssisənin gəlirlərinə bərabər olsun
- müəyyən edilmiş ictimai ehtiyacların səviyyəsini üstələməsin
- gəlirlərdən artıq olmasın

527 Operativlilikdir

- müqavilə bəndi
- satış programının elementləri
- təchizat programlarının əsas hissələrindən biri

- maddi resursların idarə edilməsi sistemlərinin formallaşması və əsas fəaliyyət prinsiplərindən biri
- maddi resursların idarə edilməsinin funksiyalarından biri

528 Komplektlilik adlanır

- müqavilə bəndi
- təchizat programlarının əsas hissələrindən biri
- satış programının elementləri
- maddi resursların idarə edilməsi sistemlərinin formallaşması və əsas fəaliyyət prinsiplərindən biri
- maddi resursların idarə edilməsinin funksiyalarından biri

529 Xərclərin azaldılması və ehtiyatların qənaət edilməsidir

- müqavilə bəndi
- maddi resursların idarə edilməsinin funksiyalarından biri
- təchizat programlarının əsas hissələrindən biri
- maddi resursların idarə edilməsi sistemlərinin formallaşması və əsas fəaliyyət prinsiplərindən biri
- satış programının elementləri

530 İdarə edənin köməyi ilə özünü tənzimləmə həyata keçirilir

- maddi resursların idarəetmə funksiyası
- təchizat programlarının əsas hissəsi
- müqavilə bəndidir
- maddi resursların idarə etmə sistemlərinin formallaşması və həyata keçirilməsi prinsiplərindən biri
- satış programının elementidir

531 Mal göndərən müəssisələrin sərbəstliyidir

- müqavilə bəndidir
- təchizat programlarının əsas hissəsi
- satış programının elementidir
- maddi resursların idarə etmə sistemlərinin formallaşması və həyata keçirilməsi prinsiplərindən biri
- maddi resursların idarəetmə funksiyası

532 Maddi-texniki təchizatın forma və mənbəyinin plüralizmidir

- müqavilə bəndidir
- təchizat programlarının əsas hissəsi
- maddi resursların idarə edilməsi funksiyalarından biri
- maddi resursların idarə etmə sistemlərinin formallaşması və həyata keçirilməsi prinsiplərindən biri
- satış programının elementidir

533 Sifarişlərin dövrəliliyi sistemi həyata keçirilir

- taktika
- ehtiyatların tənzimlənməsi funksiyası ilə
- taktika və strategiya
- ehtiyatların tənzimlənməsi strategiyası
- tənzimləmə prinsipi ilə

534 Sifarişlərin həcminin reallaşması sistemidir

- taktika
- ehtiyatların tənzimlənməsi funksiyası
- tənzimləmə prinsipi
- ehtiyatların tənzimlənməsi strategiyası
- taktika və strategiya

535 Ehtiyatların tənzimlənməsinin ... əsas strategiyaları ayrıılır

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

536 Dünya təcrübəsinin təhlili göstərir ki, KANBAN mikrolagistik sistemi ticarət ehtiyatlarını ...% azaltmağa imkan verir

- 7.0
- 12.0
- 10.0
- 8.0
- 9.0

537 Dünya təcrübəsinin təhlili göstərir ki, KANBAN mikrolagistik sistemi istehsal ehtiyatlarını ...% azaltmağa imkan verir

- 30.0
- 50.0
- 40.0
- 45.0
- 20.0

538 «Dəqiq vaxtında» konsepsiyası imkan verir

- menecmentin üsulunu dəyişmək
- hazır məhsulun keyfiyyətini artırmaq
- malları optimal daşımaq
- xidmət səviyyəsini yüksəltmək
- ehtiyatların səviyyəsini minimuma endirmək

539 «Dəqiq vaxtında» konsepsiyasını xarakterizə etmək üçün əsas cəhətlər tələb olunur

- effektiv informasiyanın olması
- hazır məhsulların kiçik partiyada olması
- hazır məhsulların böyük partiyada olması
- hazır məhsul
- qısa istehsal tsikli

540 «Dəqiq vaxtında» konsepsiyasıdır

- minimum ehtiyat miqdарına olan tələb aradan götürülmür
- minimum ehtiyat miqdарına olan tələb aradan götürülür
- heç nə tələb olunmur
- maksimum ehtiyat tələb olunur
- minimum ehtiyat tələb olunur

541 Ehtiyatların idarə olunması məsələsi yaranır

- ayrı-ayrı sahələrdə
- bütün sahələrdə
- lazımlı olduqda
- bəzi sahələrdə
- xüsusi sahələrdə

542 Dəyişən ehtiyatların idarə edilməsində əsas məsələdir

- resursların daxilolma müddəti
- resursların göndərilmə tezliyi
- resursların daxil olma tezliyi
- məhsulun hazırlıq səviyyəsi
- daxil olan resursların həcmi

543 Ehtiyatlar ... əsasında planlaşdırılır

- anbara olan ehtiyac
- nəqliyyata olan ehtiyac
- son məhsula olan tələb
- istehsal gücləri
- tələb olunan işçilər

544 Lagistik sistemlərdə ehtiyatların idarə edilməsi üçün istifadə olunan amillər

- istehsal gücləri
- müəyyən dövrdə istehsalın həcmi
- ehtiyatların cari səviyyəsi
- təminatların ehtiyatların dövrəlilik əmsalı
- satış həcmi

545 «Minimum-maksimum» sistemdə ehtiyatların idarə edilməsi parametrləri üçün lazımdır

- ehtiyatların minimum həcmi ilə
- minimum və maksimum ehtiyatlar və sifarişlərin həcmi
- təminatlı ehtiyat
- maddi resurslara tələb və orta günlük xərclər
- hazırlıq və sığorta ehtiyatlarının həcmi ilə

546 Ehtiyatlara yüksək tələb bəzi hallarda tamamlanır

- tələbin birdən-birə düşməsi ilə
- tələbin tədricən azalması ilə
- tələbin bərabər azalması ilə
- qeyri-bərabər artımıla
- tədricən artımıla

547 Təcrübədə ehtiyatların vəziyyəti üzərində nəzarət sistemi üçün qəbul edilir

- tələbin qeyri-müəyyənlik dərəcəsi
- ehtiyatların olmaması nəticəsində itkilərin böyük həcmində olması
- itkilərin orta həddinin olması
- sifariş olunan malların yüksək dəyəri
- ehtiyatların saxlanması üzrə yüksək xərclər

548 Anbara malların gətirilməsi intervalı ... intensivliyindən asılıdır

- problemin öyrənilməsi
- işçilərin öyrədilməsi
- maddi resursların istehlakı
- maddi resursların qəbulu
- informasiya

549 Sifariş verilən məmulatların sayı razılaşma əsasında müəyyən edilir

- satıcı və alıcılar arasında
- tədarükçü və alıcılar
- rəqiblər

- alıcı və layihələşdiricilər
- icraçı və layihəçilər

550 Ehtiyatların idarə edilməsi həyata keçirilərkən məhdudiyyətlər olur

- ehtiyatların səviyyəsinə
- sifarişlərin icra olunmasında
- sifarişin verilməsi müddətində
- ehtiyatların gətirilmə tezliyində
- mal partiyalarının həcmində qənaət

551 Tələbin ödənilməsi səviyyəsi bəzi hallarda ...% olur

- 91.0
- 90-95
- 90.0
- 85.0
- 85-90

552 Sifarişin həcmini tənzimləmək üçün dəyişdirilə bilər

- nəqliyyatın vəziyyəti
- mal partiyasının həcmi, maldaşımaları arasındaki interval və həcmin dəyişməsi
- təmir işlərinin həcmi
- satışın həcmi
- müəssisənin əmtəə bazarında vəziyyəti

553 Sifariş veriləcək ehtiyatların miqdarıdır

- sifariş nöqtəsi
- sifarişin həcmi
- məhsulun verilməsi
- sifarişin qəbulu
- sifariş bəndi

554 Ehtiyatın maksimum səviyyəsi ilə müəyyən edilmiş və növbəti mal partiyası üçün sifariş verilirsə, bu ...

- sifariş bəndidir
- sifarişin həcmidir
- məhsulun verilməsidir
- sifariş nöqtəsidir
- sifarişin qəbuludur

555 Ehtiyatların tənzimlənməsi prosesində müxtəlif ehtiyat səviyyələri ayrıılır

- orta ehtiyatlar
- maksimum, orta, keçid və minimum ehtiyatlar
- orta, keçid ehtiyatı
- maksimum, orta ehtiyat
- maksimum və minimum ehtiyat

556 Ehtiyatların idarəetmə sisteminin əsasını təşkil edir

- xarici mühit
- ekspeditorların fəaliyyətinin təhlili
- ehtiyatların vəziyyətinin texnoloji təhlili, xarici mühit və eyni zamanda ehtiyatların formalasdırılması üzrə qərarların qəbulu
- ehtiyatların formalasdırılması üzrə qərarların qəbul olunması
- işçilərin fəaliyyətinin təhlili

557 Ehtiyatların idarə edilməsi sisteminin əsas mexanizmi reallaşmaqdan ibarətdir

- qeyri-likvidlərin
- əks-əlaqə prinsiplərinin
- hazır məhsulların
- yarımfabrikatların
- birbaşa əlaqə prinsiplərinin

558 Ehtiyatların idarə edilməsi sistemi tədbirlər kompleksidir

- fasiləsiz nəzarət
- ehtiyatın yaradılması və artırılması, daimi nəzarətin təşkili və mal göndərilməsinin operativ planlaşdırılması
- təchizatın planlaşdırılması, nəzarət, ehtiyatların yaradılması
- təchizatın planlaşdırılması və nəzarətin fasiləsiz təşkili
- istehsalın planlaşdırılması və fasiləsiz nəzarət

559 Mal ehtiyatlarının optimal səviyyəsi ...

- xərclərin yalnız bir növü üzrə
- bəzi hallarda xərclərin iki növü üzrə
- rentabelliklə
- xərclərin hər iki növü üzrə
- gəlirin növləri üzrə

560 Təcrübədə əksər hallarda ehtiyacdır

- sabit artan
- gündəlik dəyişən və fasılələrlə artan
- gündəlik dəyişən və daim artan
- gündəlik dəyişməyən və daim artan
- dəqiqləşməsi tələb olunmayan

561 İstehsal prosesinə avadanlıqların hazırlanmasıdır

- alətlərin yenilənməsi
- həmişə tələb olunmur
- alətlərin dəyişdirilməsi və sazlanması
- əlavə mərhələ
- lazımsız mərhələ

562 Əgər istehsal və istehlakın artım tempi bərabərdirsə

- işçilər ixtisar olunur
- ehtiyat yaratmaq lazım deyil
- ehtiyat istehsal həcmi səviyyəsində olmalıdır
- ehtiyat istehlak həcmi səviyyəsində olmalıdır
- ehtiyatlar ixtisar olunmalıdır

563 Sadə statistik model ... xüsusiyyətə malikdir

- 2.0
- 3.0
- 5.0
- 6.0
- 4.0

564 Sifarişlərin həcminin sadələşdirilməsi mümkünürmü

- ayrı-ayrı sahələrdə mümkünür

- mümkün deyil
- mümkündür
- nəzərə alınmır
- vacib deyil

565 Sifarişin həcmini hesablamaq lazımdır

- dəqiq və təqribi
- dəqiq
- qarışiq elementlərlə
- təqribi göstəricilərlə
- mürəkkəb elementlərlə

566 Malların saxlanmasının dəyəri, sifarişin dəyəri və tələb ...

- açıq göstəricilərdir
- istiqamətverici göstəricilərdir
- dəqiq göstəricilərdir
- qapalı göstəricilərdir
- əlverişli informasiyadır

567 Ehtiyatların idarə edilməsi modelinin sadə tipi növbəti amillərlə xarakterizə olunur

- ehtiyatların həmin an qəbul edilməsində
- tələb vaxtında və daimi olduqda, defisit olmadıqda
- tələb vaxtında və daimi olduqda, ehtiyat həmin anda gətirildikdə və defisit olmadıqda
- tələb vaxtında və daimi olduqda
- ehtiyat həmin anda gətirildikdə

568 Mal defisiyi olmur

- ehtiyatların idarə edilməsinin mürəkkəb tipi ilə
- ehtiyatların idarə edilməsinin sadə tipi ilə
- idarəetmə modelinin mürəkkəb tipi ilə
- müəyyənedici sahə ilə
- həllədici elementlə

569 Ehtiyatların ani olaraq gətirilməsidir

- həllədici elementlə
- ehtiyatların idarə edilməsinin sadə tipi ilə
- müəyyənedici sahə ilə
- idarəetmə modelinin mürəkkəb tipi ilə
- ehtiyatların mürəkkəb tipi ilə

570 Tələbin vaxtında və daimi olması xarakterikdir

- müəyyənedici sahə ilə
- həllədici elementlə
- ehtiyatların mürəkkəb tipi ilə
- ehtiyatların idarə edilməsinin sadə tipi ilə
- idarəetmə modelinin mürəkkəb tipi ilə

571 Ehtiyatların idarə edilməsi modelinin sadə xarakteri ... xüsusiyyəti ilə fərqlənir

- 6.0
- 4.0
- 2.0
- 3.0

5.0

572 Ehtiyatların idarə edilməsi modeli qurularkən digər amillər nəzərə alınmalıdır ...

- anbar sahəsinə məhdudiyyətin həcmi
- ehtiyatların gətirilmə prosesi
- sıfarişin yerinə yetirilmə müddəti
- dövriyyə vəsaitlərinə məhdudiyyətlərin həcmi
- dövriyyə vəsaitlərinin həcmi

573 Həqiqi tələb ola bilər

- yavaş
- qeyri-sabit
- sabit
- sabit və qeyri-sabit
- statistik və dinamik

574 Determinantlı tələb ola bilər

- yavaş
- dinamik
- statistik
- statistik və dinamik
- xüsusi

575 Ehtiyatların idarə edilməsi modelləri tələbin xarakterindən asılı olaraq ola bilər

- xüsusi və təsadüfi
- ehtimalli
- determinantlı
- determinantlı və ehtimalli
- təsadüfi

576 Mal ehtiyatlarının idarə edilməsi modellərinin təsnifləşdirilməsi üçün əsas şərtidir

- bütün tələbin xarakteri
- istehsalın stimullaşdırılması
- təklifin xarakteri
- saxlanılan məhsullara tələbin xarakteri
- sahənin xüsusiyyəti

577 Bütün hallarda ehtiyatların idarə edilməsi modeli iki suala cavab verməlidir (nə vaxt və nə qədər)

- bir neçə modeldir
- üç modeldir
- bir modeldir
- modellərin nisbi sayıdır
- dörd modeldir

578 Ehtiyatın elə səviyyəsi ola bilərmi ki, xərclər minimum həddə çatsın

- bəzi hallarda mümkündür
- qismən mümkündür
- mümkün deyil
- mümkünasdır
- şərti hallarda mümkünasdır

579 Eyni vaxtda ABC və XYZ təhlili qəbul edilir

- icazə verilə bilər
- arzu edilmir
- qəbul edilmir
- qəbul edilə bilər
- qadağandır

580 Laqistik mal axınlarında qeyri-müəyyənliyin uçotu üçün qəbul edilir

- MMD – təhlil
- DDD - təhlil
- MMM - təhlil
- XYZ - təhlil
- AAA - təhlil

581 Bəzi hallarda qeyri-müəyyən mübahisələrə baxılır

- reklamda
- yerində
- vaxtında
- istehsal və daşınmada
- danışıqlarda

582 Təsadüfi kənarlaşma asılı ola bilər

- resurslardan
- xammala olan tələb və mal daşınması
- istehsalda xammala olan tələb və satış
- istehsalda xammala olan tələb, satış və malların daşınması
- satış və mal daşınması

583 Variasiya əmsalıdır

- riyazi statistika
- orta kvadratik kənarlaşma
- orta kənarlaşma
- orta kvadratik kənarlaşmanın riyazi gözləməyə olan nisbəti
- riyazi gözləmə

584 Ehtiyatlar lagistik zəncirin o hissələrində vacibdir ki, orada ... yaranır

- konkretlik
- əminlik
- mübahisə
- qeyri-müəyyənlik
- inam

585 ABC təhlili kifayətdir

- qismən izah edilməlidir
- mürəkkəbdir
- məlum olmadan
- geniş mənada məlumdur
- geniş izah edilməmişdir

586 Təhlil zamanı irəli getmək lazımdır ...

- dalğavari
- tədricən
- həmin anda

- bir göstərici üzrə tədricən və sonra ikinci
- sürətlə

587 Pareto qanununa görə

- ziddiyətlər mövcuddur
- dəqiqlilik bəzən şübhə doğurur
- dəqiqlilik bəzi hallarda qəbul edilir
- menecmentin digər elementlərinə uyğun olaraq ümumi halda qəbul edilir
- fərdilik pis hallarda qəbul edilir

588 Bəzi şirkətlərdə bir göstəriciyə görə əhəmiyyətlilik ...

- zəruridir
- çətindir
- kifayətdir
- kifayət deyil
- çətin deyil

589 Loqistikada ABC təhlili sadə variantdır

- 90/10
- 40/60
- 30/70
- 20/80
- 50/50

590 FIFO metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ...

- uyğun deyil
- eyniləşdirilə bilməz
- vacib deyil
- eyniləşdirilir
- ola bilər

591 LIFO metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ...

- vacib deyil
- uyğun deyil
- ola bilər
- eyniləşdirilir
- eyniləşdirilə bilməz

592 Orta qiymət metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ...

- eyniləşdirilə bilməz
- ola bilər
- vacib deyil
- eyniləşdirilir
- uyğun deyil

593 Material xərclərinin qiymətinin hesablanması metodlarından dəyərin eyniləşdirilməsi ...

- eyniləşdirilə bilməz
- ola bilər
- vacib deyil
- uyğun deyil
- eyniləşdirilir

594 Material xərclərinin hesabatı ... metodika üzrə aparılır

- 42036.0
- bir neçə
- 1.0
- 2.0
- 3.0

595 İki və daha çox sahibkarın resursları və istedadı bir məqsəd üçün birləşdikdə ...

- assosiasiya
- yoldaşlıq
- AO
- MMC
- kooperasiya

596 Hazır məhsul mal ehtiyatlarının növlərindən biri ola bilərmi

- xammalın bəzi növləri
- ehtiyatların növləri ola bilməz
- xammalın xüsusi növləri
- xammalın emal edilməyən növləri
- ola bilər

597 Başa çatmayan istehsal mal ehtiyatlarının növlərindən biri ola bilərmi

- ehtiyatların növləri ola bilməz
- xammalın bəzi növləri
- xammalın emal edilməyən növləri
- ola bilər
- xammalın xüsusi növləri

598 Xammal mal ehtiyatlarının növlərindən biri ola bilərmi

- xammalın emal edilməyən növləridir
- xammalın bəzi növləridir
- ehtiyatların növləri ola bilməz
- ehtiyatların növləridir
- xammalın xüsusi növləridir

599 Mal ehtiyatları ... növ üzrə təsnifləşdirilir

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

600 Kartoteka və sənədlərin hərəkəti əsasında növbəti hesabat formalası

- sənədlərin sərbəst reyestrinin aparılması
- ayrı-ayrı mal qrupları üzrə qarışq hesabatların aparılması
- beş mərhələ üzrə əks-saldo
- iki mərhələ üzrə əks-saldo
- bölmələr üzrə hesabatın aparılması

601 Xüsusi xidmət funksiyaları mövcuddur

- sənədlərin kütləvi olaraq fərqli olması

- aylıq hesabatların bağlanması
- müxtəlif bölmələr üzrə
- aylıq hesabatların ayrı-ayrı bölmələri üzrə aparılması
- materialların kartotekalarda yerləşdirilməsi

602 Mal qalığının müxtəlif variantları istifadə olunur

- rekvizitlərin sərbəst verilməsi üzrə
- istismara verilmə müddəti üzrə
- texnoloji əməliyyatlar üzrə
- sıfariş üzrə
- texniki əməliyyatlar üzrə

603 Mal qalığının müxtəlif variantları istifadə olunur

- istehsal xərclərinin şifrələri üzrə
- nomenklatur nömrələr üzrə
- oxşar qiymətlər üzrə
- fərdi qiymətlər üzrə
- orta qiymət üzrə

604 Bir neçə xüsusi imkanlar mövcuddur ...

- maddi dəyərlilərin yüklenməsi və göndərilməsi
- ehtiyat qaydada saxlanması
- bir neçə ölçü vahidinə uyğun olaraq materialların hərəkəti və saxlanmasının uçotunda
- qəbul olunan sənədlərin real və «ehtiyat» qaydada saxlanması
- materialların zavoddaxili yerləşdirilməsinin təsdiqi rejimi

605 Mal ehtiyatlarının hərəkəti və qalığının hesabatının aparılmasının formallaşmasıdır

- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- ehtiyatların uçotudur
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- yalnız vasitəcilərin uçotudur

606 Mal ehtiyatlarının saxlanması müxtəlif formasıdır

- ehtiyatların uçotudur
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- yalnız vasitəcilərin uçotudur
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil

607 Təsərrüfat əməliyyatlarının tipik mexanizmi mühasibat uçotunun köməyi ilə aparıldıqda ...

- ehtiyatların uçotudur
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- yalnız vasitəcilərin uçotudur

608 Maddi məsul şəxslər və bölmələr üzrə sənədlərin reyestridir

- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- ehtiyatların uçotudur
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir

- yalnız vasitəçilərin uçotudur

609 Maddi dəyərlərin zavoddaxili yerdəyişməsinin uçotu ...

- istehsal amillərinin uçotu
 istehlakçılar tərəfindən uçotun aparılmasıdır
 maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
 maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
 yalnız vasitəçilərin uçotudur

610 Alıcılara mal anbarlarından malların göndərilməsinin uçotu, qaimələrin möhürlənməsi, müşahidə edən sənədlər və s.

- istehsalçılar tərəfindən uçotun aparılmasıdır
 istehlakçılar tərəfindən uçotun aparılmasıdır
 maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
 maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
 yalnız vasitəçilərin uçotudur

611 Maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu özündə eks etdirir

- digər sənədlərin qəbul edilməsi
 qəbul olunmuş malların avtomatik hesablanması
 qəbul olunmuş malların əllə hesablanması
 malgöndərənlərdən maddi dəyərlilərin qəbulunun uçotu
 qəbul olunmuş orderlərə möhürü vurulması

612 Ehtiyatların uçotu və maddi dəyərlilərin hərəkəti özündə ... xüsusiyyətləri eks etdirir

- altı
 üç
 iki
 bir neçə
 dörd

613 Birbaşa eyniləşdirmə metodunda nəzərə alınmalıdır ...

- xammalların hərəkəti
 nəqliyyatın hərəkəti
 ayrı-ayrı mal qruplarının hərəkəti
 bütün malların faktiki hərəkəti
 malların keyfiyyəti

614 Ehtiyatların satılmasında balans dəyəri ... hesabat dövrünü əhatə etməlidir

- həftəlik
 eyni zamanda
 növbəti
 keçmiş
 gündəlik

615 Maliyyə hesabatlarında növbəti informasiyalar açıqlanmalıdır

- hesabat dövründə aid olan xərclərə və ehtiyatların dəyəri
 ehtiyatların balans dəyəri
 ehtiyatların qiymətləndirilməsi üçün hesablamaların prinsipləri
 tədavül xərclərinin dəyəri
 ehtiyatların ümumi balans dəyəri

616 Mal qalığının tam dəyərinin qiymətləndirilməsi ... aparılır

- resursların qiyməti ilə
- ümumi satış qiyməti ilə
- xammalın qiyməti ilə
- köməkçi materialların qiyməti ilə
- yarımfabrikatların qiyməti ilə

617 Ehtiyatların maya dəyəri aşağı salına bilər o halda ki, ...

- ehtiyatlar fiziki cəhətdən zədələndikdə
- fiziki cəhətdən zədələndikdə, tam və ya qismən mənəvi köhnəldikdə və ya satış qiyməti aşağı düşdükdə
- təklik çox olduqda
- satış qiyməti aşağı düşdükdə
- müəyyən qədər mənəvi cəhətdən köhnəldikdə

618 Mal ehtiyatlarının satışı maya dəyərindən aşağı satıldığı halda ...

- maya dəyəri artırılmalıdır
- anbara ehtiyatların maya dəyəri azaldılmalıdır
- ticarət dayandırılmamalıdır
- ticarət dayandırılmalıdır
- anbara ehtiyatların maya dəyəri artırılmalıdır

619 Yekcins ehtiyatlar üçün standart göstərir ...

- eyni metodun istifadə edilməməsini
- maya dəyərinin qiymətləndirilməsində eyni metoddan istifadəni
- qarşıq metodlardan istifadə
- müxtəlif metodlardan istifadəni
- yarımfabrikatların qiymətləndirilməsi üçün eyni metoddan istifadəni

620 İstehsalın daimi qaimə xərcləridir

- üçüncü dərəcəli
- dolayı xərclər
- yalnız nəqliyyat
- ikinci dərəcəli
- birinci dərəcəli

621 Qaimə xərcləri ... xərclərə əsasən bölünür

- stabil
- proporsional
- çoxluğa əsasən
- mərkəzləşdirilmiş
- qeyri-proporsional

622 İstehsal ehtiyatlarının xərcləri ... əhatə edir

- nəqliyyat
- qaimə
- üçüncü dərəcəli
- birinci dərəcəli
- ikinci dərəcəli

623 Ədalətli dəyər formalası ...

- dostluq əsasında

- ictimai əsasda
- kommersiya əsasında
- qonşuluq əsasında
- qeyri-işgüzarlıq əsasında

624 Satışın təmiz dəyərinə aiddir ...

- reklam
- malların alınması
- saxlama
- mühafizə
- təmizlənmə

625 Müəyyən edilmiş standartlarla ümumi prinsiplər iki səbəbdən ehtiyatları qiymətləndirməyə imkan verir

- köməkçi materialların və yarımfabrikatların dəyəri ilə
- ilkin dəyər və təmiz satış dəyəri ilə
- ilkin və əlavə dəyərlə
- əlavə və pərakəndə qiymətin bir hissəsi ilə
- yarımfabrikat və xammalın dəyəri ilə

626 Pərakəndə satış müəssisəsi tərəfindən alınan mallar və digər mallar ...

- şərti olaraq ehtiyat adlanır
- qeyri-ehtiyat adlanır
- həmçinin ehtiyat adlanır
- müəyyən hissəsi ehtiyat adlanır
- ehtiyat adlanmır

627 Satış üçün nəzərdə tutulan və əldə olunan istənilən əmtəə ...

- qeyri-ehtiyat adlanır
- həmçinin ehtiyat adlanır
- şərti olaraq ehtiyat adlanır
- müəyyən hissəsi ehtiyat adlanır
- ehtiyat adlanmır

628 Torpaq və digər daşınmaz əmlakı yenidən satmaq üçün ... nəzərdə tutulur

- şərti ehtiyat adlanır
- həmçinin ehtiyat adlanır
- ehtiyat nəzərə alınmadan
- müəyyən qədər ehtiyat adlanır
- qeyri-ehtiyat adlanır

629 Ehtiyatların uçtu metodu işlənərkən nəzərə almaq lazımdır

- vasitəçilərin münasibətini
- hər bir ehtiyatın xüsusiyyətini nəzərə almadan
- işçilərin münasibətini
- hər bir ehtiyatın xüsusiyyətini nəzərə alaraq
- müəssisənin vəziyyətini

630 Təchizat kanallarında və sifarişçilər tərəfindən ödənilməyən ehtiyatlardır

- yolda olan ehtiyatlar
- yalnız diler tərəfindən satışa verilən ehtiyatlar
- diler tərəfindən satışa verilən ehtiyatlar və yolda olan ehtiyatların cəmi
- cari ehtiyatlar

- məhv edilməyən ehtiyatlar

631 Nəğd ehtiyatlardır

- cari, siğorta (o cümlədən mövsümi) və məhv edilməyən ehtiyatlar
- yalnız siğorta ehtiyatları
- yalnız mövsümi ehtiyatlar
- yalnız məhv edilən ehtiyatlar
- yalnız cari ehtiyatlar

632 Ehtiyatların qiymətləndirilməsində hesabda olan ehtiyatların dəyəri müəyyən edilməlidir

- yolda olan ehtiyatlar
- ehtiyatların ümumi həcmi
- limanda olan ehtiyatlar
- anbarda olan ehtiyatlar
- satış kanallarında ehtiyatlar

633 Satışın fasıləsizliyini təmin etmək üçün hər bir mal qrup üzrə bilmək lazımdır

- müəyyən malın xərclənməsi statistikasını
- müəyyən malın xarakteristikasını
- müəyyən malın xassələrini
- müəyyən malın xüsusiyyətini
- hər bir malın xərclənməsi statistikasını

634 Mal ehtiyatlarının optimal səviyyəsinin saxlanması üçün əsas məsələdir

- ayrı-ayrı mallar
- xammalın müəyyən hissəsi
- hər bir mal
- yarımfabrikatların müəyyən hissəsi
- xüsusi mallar

635 Ehtiyatların minimum səviyyədə saxlanması ... adlanır

- gəlirin artması
- zay məhsulların azalması
- malların xüsusiyyətinin qorunması
- sadə artım
- gəlirin azalması

636 Əksər müəssisələr çalışır ki, təmin etsin

- hazır məhsulların daimi yüklənməsini
- minimum riski
- sıfarişlərin fasıləsiz olaraq yerinə yetirilməsini
- ehtiyatların pul ölçüsü ilə minimum göstərilməsini
- maksimum riski

637 Ehtiyatların daxil olmasının təşkili ... parametrlərlə xarakterizə olunur

- texnoloji
- yalnız dəqiq
- yalnız təsadüfi
- dəqiq və təsadüfi
- texniki

638 Ehtiyatların optimal səviyyəsinin nisbəti ola bilər

- «həddən artıq yüksək» və «həddən artıq aşağı»
- «birincili» və «ikincili»
- orta və aşağı
- yüksək və orta
- yüksək və aşağı

639 Mal ehtiyatlarının idarə edilməsi uğurlu olur

- komplektləşdirici malla
- ehtiyat hissələrlə
- əvəzedici malla
- lazım olan malla
- təfsilatı ilə

640 Mal ehtiyatlarına görə nəzarət sistemi bəzən ... bunkerli adlanır

- 5.0
- 2.0
- 3.0
- 4.0
- 1.0

641 Mal ehtiyatlarına nəzarət sistemi təcrübədə bəzi hallarda qəbul edilir

- tələb qeyri-müəyyən olduqda
- ehtiyatların saxlanması xərcləri çox olduqda
- mal ehtiyatı kiçik partiyalarla olduqda
- mal ehtiyatı böyük partiyalarla olmadıqda
- sifariş olunan malların qiyməti yüksək olduqda

642 Mal ehtiyatlarına nəzarət sistemi sifarişlərin dövrililiyi şəraitində qəbul edilə bilər

- sifarişlərin yerləşdirilməsi xərci ilə
- gətirilmə tezliyi ilə
- mal ehtiyatlarının artım tempi ilə
- mümkün deficit olmadıqda
- nisbətən mal daşınması ritmik olmadıqda

643 Mal ehtiyatlarının vəziyyətinə nəzarət sistemi effektiv ola bilər

- mexaniki
- yol
- texnoloji
- logistik
- nəqliyyat

644 Vaxt intervalında sifarişlərin müəyyən olunması həcmi ... aparılır

- müxtəlif ola bilər
- müəyyən oluna bilər
- müxtəlif olmadan
- həmcins olmadan
- proporsional

645 Malların sifariş olunmuş həcmi bəzən minimal həcmdən çox olur

- dəyişir
- artır
- azalır

- sifariş verilir
- satışda

646 Sifarişlərin müəyyən həcmində partiyalar üzrə qəbulu ...

- azalır
- artır
- baxılır
- dəyişir
- bütün dövrlərdə eyni saxlanılır

647 Sifarişin həcmi ... ehtiyatların həcmindən çox olur

- işdən
- normadan
- plan üzrə
- sifariş üzrə
- program üzrə

648 Malların maksimum səviyyəyə qədər daxil olması sistemidir

- qeyri-bərabər vaxt çərçivəsində mallar göndərilir
- mal partiyaları bərabər vaxt çərçivəsində göndərilir ki, malların maksimum səviyyəsi faktiki səviyyəyə həmin anda bərabər olur
- mal partiyalarının təcili sifarişi
- mal partiyalarının istənilən vaxt sifarişi
- bərabər vaxt çərçivəsində göndərilmələr

649 Malların müntəzəm göndərilməsi sistemidir

- mal vahidlərinin miqdarı daimi sifariş verilə bilər
- istənilən mal vahidi hansı müddətdən sonra sifariş etmək olar
- müntəzəm vaxt məhdudiyyətində mal vahidləri göndərilə bilər
- istənilən sayıda mal vahidi sifariş verilə bilər
- mal vahidlərinin daimi miqdarı bərabər vaxt çərçivəsində göndərilə bilər

650 Operativ idarəetmə sistemi ... dövrlərdə həyata keçirilə bilər

- operativ qərarların qəbulu
- «sifariş verməmək»
- mallar vahidləri hansı miqdarda sifariş edilməlidir
- vaxtından əvvəl qərarların qəbulu
- «sifariş vermək»

651 Malların vəziyyətinə nəzarət və sifarişlərin formalasdırılması həyata keçirilə bilər

- 2 dəfə
- dövri olaraq
- qeyri-ardıcıl
- hər növbədə
- 3 dəfə

652 Dövriyyə vəsaitlərinin normasının hazır məhsul üzrə normalasdırılmasının amilləridir

- malların daşınması vaxtı
- komplektləşdirici malların yüklənməsi
- markirovka
- hazır məhsulların vaxt üzrə yüklənməsi
- məhsulların qablaşdırılması

653 Hər bir müəssisə üzrə dövriyyə vəsaitlərinin normalaşdırılması növbəti göstəricilərə əsaslanır

- dövriyyə vəsaitlərinin ehtiyat norması
- satılan məhsulların həcmi
- istehsalın həcmi
- məhsulların satışı və saxlanması xərcləri
- məhsulun saxlanma xərcləri

654 Dövriyyə vəsaitlərinin normalaşdırılması xüsusi dövriyyə vəsaitlərinin normativlərinin ... hesablanmasına əsaslanır

- doğru cavab yoxdur
- dəqiqə ilə
- günlə
- pul formasında
- ədədlə

655 Dövriyyə vəsaitlərinin normalaşdırılması ayrı-ayrı mal-material dəyərlilərinin növü üzrə ... müəyyən edilir

- ədədlə
- dəqiqə ilə
- saatla
- günlə
- manatla

656 Analitik metod dövriyyə vəsaitlərinin ... qrupa bölünməsini müəyyən edir

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

657 Birbaşa hesab metodu faktiki istehlakına əsaslanır

- istehsal
- yarımfabrikat
- xammal
- dövriyyə vəsaiti
- nəqliyyat vəsaiti

658 Təcrübədə dövriyyə vəsaitlərinin normallaşdırılması üçün ... metodlardan istifadə olunur

- xüsusi əmsal
- analitik hesab
- birbaşa hesab
- hesabat-statistik, əmsal
- təcrübə-laboratoriya

659 Dövriyyə vəsaitlərinin normallaşdırılması normallaşdırılan qrup üzrə norma və normativlərin müəyyən edilməsi prosesidir

- qovşaqlar
- mal
- məhsul
- dövriyyə vəsaitləri
- hissələr

660 Dövriyyə vəsaitləri təşkili prinsiplərinə görə ... bölünür

- universal və xüsusi
- normallaşdırılmayan və planlaşdırılan
- normalaşdırılan və planlaşdırılan
- normalaşdırılan və normallaşdırılmayan
- xüsusi və normallaşdırılan

661 Normallaşdırmanın digər əsas məsələsi ... idarə edilməsinin normallaşdırılması köməyi ilə aparılır

- xammalın
- texniki vəsaitlərin
- texnoloji proseslərin
- ehtiyatların ölçüsünün
- nəqliyyat vəsaitlərinin

662 Normallaşdırmanın birinci məsələsi dövriyyə vəsaitlərində minimum ehtiyacı təmin etməlidir

- komplektləşdirici materialları
- malları
- müqavilə şərtini
- material dəyərlərinin ehtiyatını
- yardımçı vəsaitləri

663 Dövriyyə vəsaitlərinin normallaşdırılması ... əsas məsələni həll edir

- 3.0
- 6.0
- 5.0
- 4.0
- 2.0

664 Müəssisədə dövriyyə vəsaitlərinin planlaşdırılmasının əsasıdır

- anbardakı qalıqlar
- skayner etmək
- rəqiblərin gəliri
- normalaşdırmaq
- xərclər

665 Sənaye sahələrinin müxtəlif müəssisələrində dövriyyə vəsaitlərinin quruluşu ...

- qismən oxşardır
- eynidir
- fərqləndirilmir
- fərqləndirilməlidir
- qismən fərqləndirilməlidir

666 Dövriyyə vəsaitlərinin quruluşunda mal-material ehtiyatları ... dəyərinin xüsusi çəkisi təşkil edir

- alınmış yarımfabrikatlar
- başa çatmamış istehsal
- əsas materiallar
- istehsal ehtiyatları
- xammal

667 Dövriyyə vəsaitlərinin quruluşuna və həcmində müxtəlif amillər təsir edir

- müəssisənin ödəmə qabiliyyəti

- satış və təchizat şəraiti
- alıcıların ödəmə qabiliyyəti
- məhsul istehlakçılarının yerləşməsi
- buraxılan məhsulun keyfiyyəti

668 Dövriyyə vəsaitlərinin quruluşuna və həcmində müxtəlif amillər təsir edir. Məsələn:

- yeni məhsulun mənimsənilməsi
- istehsal tipi
- ailə tsikli
- hazır məhsulun xüsusiyyətləri
- istehsal tsiklinin müddəti

669 Dövriyyə vəsaitlərinin quruluşu əks etdirilir ...

- müqayisə ilə
- yalnız faizlə
- yalnız müəyyən hissə ilə
- müəyyən hissə ilə və ya faizlə
- müqavilə şərti ilə

670 Dövriyyə vəsaitlərinin tərkibi istehsal fondlarının dövriyyə elementləridir

- xeyriyyə fondları
- istehsal amilləri
- əvəz olunan fondlar
- tədavül fondları
- sosial fondlar

671 Dövriyyə vəsaitlərinin ... üzrə təsnifat əlamətləri

- elementlər
- planlaşdırma metodu
- anbarlar
- dövriyyə vəsaitlərinin tənzimlənməsinin təşkili
- formallaşdırma mənbəyi

672 İstehsal ehtiyatları elə bir əmək predmetləridir ki, hansı ki, istehsal prosesinə daxil olmayıb və ... yerləşir

- ticarətçinin anbarında
- vasitəçilərin anbarında
- təcriddə
- anbar ehtiyatı kimi müəssisədə
- rəqibin anbarında

673 İstehsal ehtiyatlarıdır

- komplektləşdirici məmulatlar və s.
- əsas materiallar
- daşınmaz əmlak
- xammal
- alınmış yarımfabrikatlar

674 Tədavül fondları dövriyyə fondlarının o hissəsidir ki, o ...

- qısamüddətli qiymətli kağızlardır
- alıcı tərəfindən ödənilməyən, lakin yükənən maldır
- uzun müddətli qiymətli kağızlardır

- müəssisənin anbarında hazır məhsul qalığıdır
- müəssisənin bank hesabında pul vəsaitlərinin qalığıdır

675 İstehsal və satış prosesində fasılısizliyi təmini edir ...

- satış fondları
- yalnız sosial fondlar
- yalnız inkişaf fondları
- həmçinin tədavül fondları
- həmçinin müdafiə fondları

676 Dövriyyə vəsaitlərinin natural-mal formasıdır

- əmək predmetləri
- istehsal vasitələri
- istehsal prosesində iştirak edən əmək predmetləri
- tamamlanmamış məhsullar
- xüsusi istehsalın yarımfabrikatları

677 Dövriyyə vəsaitləri istehsal prosesində yeni yaranan məhsula öz dəyərini ... keçirir

- azaltmaqla
- natural formada
- dəyərini saxlamaqla
- artırmaqla
- özünün natural formasını saxlamadan

678 Sənaye müəssisələrinin dövriyyə vəsaitlərinin tərkibidir

- inkişaf fondları
- ehtiyat fondlar
- dövriyyə fondları və tədavül fondları
- yalnız dövriyyə fondları
- yalnız tədavül fondları

679 Dövriyyə vəsaitləri ... prosesin daimi olmasını təmin edir

- yalnız istehsal
- istehsal və məhsul satışı
- satışın təkmilləşdirilməsi
- istehsalın təkmilləşməsi
- yalnız məhsul satışı

680 Müəssisədə dövriyyə vəsaitlərinin normallaşdırılmasının genişləndirilməsi mane olur ...

- müəssisənin inkişafına
- material xərcləri üzrə normativ bazaya
- kreditə
- debtor borcları sahəsində statistik uçota
- pul vəsaitlərinə

681 Dövriyyə vəsaitlərinin normallaşdırılması ... istifadə effektivliyinin yüksəldilməsinə şərait yarada bilər

- anbardan
- dövriyyə vəsaitlərindən
- xammaldan
- materialdan
- nəqliyyatdan

682 Müəssisənin normativinin həcmi ehtiyacları ... hesabına ödəməlidir

- tərəfdaşların vəsaiti
- xüsusi vəsaitlər
- mal göndərənlərin vəsaiti
- vasitəçilərin vəsaiti
- rəqiblərin vəsaiti

683 Sığorta ehtiyatı cari ehtiyatın ... % nisbətində ola bilər

- 10.0
- 50.0
- 40.0
- 30.0
- 20.0

684 Dövriyyə vəsaitlərinin gün hesabı ilə əsas materiallar və xammallarla norması əks etdirir

- yolda olan ödənilmiş material qiymətlilərinin daxil olma müddətini
- anbar dövriyyəsinə
- sənəd dövriyyəsinin vaxtını
- nəqliyyat ehtiyatlarını
- yük dövriyyəsinin davametmə müddətini

685 Normallaşdırılan dövriyyə vəsaitləri ... müəyyən etməyi nəzərdə tutur

- dövriyyə vəsaitlərinin ehtiyat normasını
- gün hesabı ilə dövriyyə vəsaitlərinin normasını
- ay hesabı ilə dövriyyə vəsaitlərinin normasını
- bütün dövriyyə vəsaitlərinin pul formasında normativlərini
- hər bir elementi

686 Normallaşdırılan dövriyyə vəsaitlərinin siyahısına aiddir

- dövriyyə fondları
- yalnız tədavül fondları
- dövriyyə istehsal fondları və hazır məhsullar
- yalnız dövriyyə istehsal fondları
- yalnız hazır məhsullar

687 Normallaşdırında əsas məqsəd ... səmərəli ölçüsünü müəyyən etməkdir

- tədavül sferasında müəyyən müddətə cəlb edilmiş dövriyyə vəsaitlərinin
- istehsal və tədavül sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin
- istehsal sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin
- istehsal sferasında müəyyən müddətə cəlb edilmiş dövriyyə vəsaitlərinin
- tədavül sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin

688 Dövriyyə kapitalının normalaşdırılması ehtiyatların iqtisadi xüsusiyyətlərini müəyyən edir

- dilerlərin normal fəaliyyəti üçün əsas vəsaitlərin elementlərini
- müəssisənin normal fəaliyyət göstərməsi üçün zəruri olan dövriyyə vəsaitlərinin elementlərini
- əsas vəsaitlərin mövqeyini
- əsas vəsaitlərin elementlərini
- əsas vəsaitlərin elementlərini

689 Anbarlar məhsul növünə görə fərqləndirilir

- xammal, yarımfabrikat və komplektləşdirici məmulatlar

- taralar və mal qalığı
- komplektləşdirici məmulatlar
- istehsalı başa çatmayan mallar üzrə anbarlar
- hazır məhsul və alətlər

690 Lagistik sistemdə yerindən asılı olaraq anbarlar müxtəlif funksiyaları yerinə yetirir

- zəruri mal çeşidlərinin formalaşması
- mal partiyalarının möhv edilməsi
- gündəlik mal çeşidlərinin formalaşması
- ehtiyatların cəmlənməsi
- lagistik xidmətin göstərilməsi

691 Anbarlar ... problemləri həll etməyə imkan verir

- keyfiyyətcə
- kəmiyyətcə
- müvəqqəti
- cari
- kənar

692 Anbar təsərrüfatının üstünlüyü ondan ibarətdir ki, anbarda baş verir ...

- çeşidin formalaşması
- bütün zəruri materiallarla istehsalın təmin edilməsi
- yüklerin tranzit qaydada komplektləşdirilməsi
- resursların cəmlənməsi
- tranzit qaydaların təkmilləşdirilməsi

693 Lagistikada anbarlar oynayır ...

- yalnız müsbət rol
- həm müsbət, həm də mənfi rol
- eksperimental rol
- hiss olunmayan rol
- yalnız mənfi rol

694 Yüklərin işlənməsi xüsusiyyətdən asılı olaraq anbarların lagistik təchizatı ... qrupa bölünür

- 2.0
- 6.0
- 5.0
- 3.0
- 4.0

695 Anbar və ya anbarların məcmusu xidmət infrastrukturunu ilə birlikdə təşkil edir

- dəmiryol mərkəzi
- təsərrüfatçılığı
- nəqliyyat mərkəzi
- istehsal təsərrüfatı
- anbar təsərrüfatı

696 Məsələnin lagistik cəhətidir

- istehsalın xoşagelməz hallardan qorunması
- istehlakın xoşagelməz hallardan qorunması
- optimal xərclərlə ehtiyatların gətirilməsi və cəmləşdirilməsi
- mal partiyalarının cəmlənməsi

- mal və xidmətlərin istehlakçılarına vaxtında təqdim edilməsi

697 Ehtiyatların idarə edilməsinin ənənəvi məsələsidir

- anbar sahəsində maksimum istifadə
 mal itgilərinin aradan qaldırılması
 anbar sahəsində minimum istifadə
 yükləmə-boşaltma işlərinin səmərəli təşkili
 anbar avadanlığından səmərəli istifadə

698 Anbar əsas elementlərdən biridir

- mexaniki sistemin
 nəqliyyat sisteminin
 logistik sistemin
 texniki sistemin
 yol sisteminin